



SƏMİMİ TƏBRİKLƏR

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz İlham.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaqlarımızla əməkdaşlıq və prinsiplərə, eləcə də global siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək.

Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsinə səmimiyyətlə arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Səmimiyyətlə Sizin,

Donald Tusk

Avropa İttifaqı Şurasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi qəlbədən təbrik edirəm. Yenidən dövlət başçısı vəzifəsinə seçilməyiniz ölkənin uğurlu inkişafı üçün müəyyənləşdirdiyiniz siyasi kursun Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsinin təsdiqidir.

Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq gələcəkdə də qarşılıqlı etimad və strateji tərəfdaşlıq əsasında səmərəli şəkildə inkişaf edəcəkdir.

İnanıram ki, Ukraynaya gözlənilən rəsmi səfəriniz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına əlavə impuls verəcək və qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşməsinə yardım edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, nəzərdə tutulmuş planların gerçəkləşməsi və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Petro Poroşenko
Ukraynanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Sizi inamlı qələbənin, yenidən çox böyük ictimai dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Ali dövləti fəaliyyətinizdə və dost Azərbaycanı daha da inkişaf etdirməkdə Sizə uğurlar arzulayıram.
Yeni mandatınız dövründə ölkələrimiz və xalqlarımız arasında sıx dostluq münasibətlərinin, xüsusilə iqtisadi və ticari sahələrdə daha da güclənəcəyinə və intensivləşəcəyinə qəti inamımı ifadə edirəm. Əminəm ki, TAP və İAP qaz kəmərləri kimi böyük layihələrin həyata keçirilməsi və gələcəkdə Albaniyanın qazlaşdırılması imkanına Azərbaycan Hökumətinin və şəxsən Sizin göstərdiyiniz dəstəklə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı maraq doğuran digər sahələrdə də genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizi münasib bildiyiniz vaxtda Albaniyaya dövlət səfərinə dəvət etmək arzumu ifadə etmək istəyirəm. İnanıram ki, bu səfər Albaniya və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına daha sanballı töhfə verəcək.

Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycanca və onun xalqına daha sürətli inkişaf və rifah arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Derin hörmətlə,

İlir Meta
Albaniya Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.

Şadam ki, ölkənizin və bütün region xalqlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və rəhbər müdrikliyi arzu edirəm. Dövlətlərimiz arasında davamlı və hərtərəfli strateji münasibətlərin təmin olunması Gürcüstan üçün çox əhəmiyyətlidir və mən qəti inanıram ki, biz ölkələrimizi bir-birinə daha da yaxın etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad Zati-alinizi ölkənizin milli birliyini, inkişafını, təhlükəsizliyini və rifahını daha da möhkəmləndirmək üçün səylərinizi davam etdirməyə ruhlandıracaq.

İnanıram ki, əlaqələrimizin və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə əməkdaşlığımız uğurla davam edəcək.

Sizi səmimi qəlbədən bir daha təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram.

Hörmətlə,

Giorgi Kvirikaşvili

Gürcüstanın Baş naziri

İtaliya mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkilərindən yazır

Azerbaijani: Aliyev wins presidential election

86% voti con 92% schede scrutinate, domani l'annuncio ufficiale

Relazione ANSA

MOSCA, 12 aprile 2018, 11:38 GMT+3

Suggested

Facebook

Twitter

Google+

Alt

Stampa

Scritta alla redazione

Archiviato in

Voto

Elezioni

Risultati ufficiali

Interviste Dirigenti

ANSA/SA - MOSCA, 12 APR - Il presidente azeri Ilham Aliyev è in testa nelle elezioni presidenziali con l'86% dei voti. Lo ha detto il presidente della Commissione Elettorale centrale dell'Azerbaijani, Mahziyar Panahov, in una conferenza stampa.

Quando le schede scrutinate sono ormai il 92% del totale, Aliyev è dunque di fatto il vincitore e potrà contare su un quarto mandato. "Penso che potremo annunciare i risultati finali delle elezioni domani mattina", ha precisato Panahov. Lo riporta Interfax.

fiber

FIBRA 40 ADSL

OGNI MESE PER TE IL TUO CANONE

+15GIGA

NON PERDERTI UN'OCCASIONE UNICA, SOLO ONLINE

Scopri

IL SISTEMA CHE MERITO

1. Gaze, font, 363 manifestanti feriti

2. India, rivolta dopo stupro bimba 9 anni

3. Fondatore Telegram, privacy non si vende

4. Bulgaria: bus si ribalta, almeno 7 morti

5. Rinvio per Affie, nuovo ricorso genitori

6. Macron da Merkel giovedì prossimo

7. Trump, "Come uno spione e un bugiardo"

8. Fx/Us, possibile coinvolgimento altre app

9. Gaza, 112 i feriti al confine

10. Principe Filippo dimesso dall'ospedale

Tutte le notizie

Aprelın 11-də Azərbaycan da keçirilmiş prezident seçkiləri İtaliya mətbuatının geniş diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, ölkənin "Agenzia Nova", "ANSA", "Agenzia Stampa Italia", "Agencia", "L'Opinione", "Il Messaggero", "Report Difesa", "Notizie Geopolitiche", "Scenari-internazionali", "Secolo-Trentino" və sair kimi kütləvi informasiya vasitələrinin məlumatlarında prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün lazımı şəraitin yaradıldığı, çoxlu sayda beynəlxalq və yerli müşahidəçinin, jurnalistin səsvərmə prosesini izlədiyi və işıqlandırıldığı, yüksək seçici fəallığının müşahidə edildiyi bildirilir. Vurğulanır

l'Opinione

OPINIONETV SFOGLIA IL PDF IN EDICOLA OPINIONEVENTI

HOME EDITORIALE POLITICA ECONOMIA ESTERI CULTURA WEB HI-TECH SOCIETÀ

HOME ESTERI

AZERBAIGIAN: CONFERMATO ALIYEV

Domenico Letizia

12 aprile 2018

Ilham Aliyev si conferma presidente, al quarto mandato con il 86 per cento dei voti. Tutti gli altri otto candidati non hanno superato il 4%. Per la precisione gli sconfitti dalla tornata elettorale hanno ottenuto: Gulnar Hasanguliyev il 3,04%, Zahid Oruj il 3,11%, Sədar Jəlalov il 3,22%, Nəzi Həsəyev il 3,31%, Əziz Əliyev il 3,39%, Fəxr Gülyev il 3,18% e Rəzi Nuriyev il 0,75%.

Sono stati più di 5 milioni i cittadini chiamati alle urne. Poco prima della data delle elezioni, la Commissione elettorale centrale (Cec) ha riportato i dati sul

Magari, adesso basta!

Servizi, ha solo che strada, o non...

ki, Prezident İlham Əliyevin inamlı qələbəsi dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqqö-

rən siyasətə Azərbaycan xalqının verdiyi yüksək qiymətdir.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Seçkilərdəki möhtəşəm qələbənin Azərbaycan xalqı tərəfindən Sizə göstərilən yüksək etimadın və dövlətçiliyin, ölkənin sosial-iqtisadi inkişafının möhkəmlənməsi üçün həyata keçirdiyiniz kursun dəstəklənməsinin əyani təsdiqidir.

Türkmənistan ilə Azərbaycanı çoxşəxslilik dostluq və mehriban qonşuluq telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi qarşılıqlı maraqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan münasibətlərinin bundan sonra da davamlı inkişafı və möhkəmlənməsi üçün etibarlı təməl olacaqlar.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq və böyük uğurlar diləyirəm. Qardaş Azərbaycan Respublikasının xalqına isə əmin-amanlıq, inkişaf və rifah arzu edirəm.

Derin hörmətlə,

Qurbanqulu Berdiməhəmmədov
Türkmənistanın Prezidenti

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Prezident seçkilərində inamlı qələbənin münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşısı qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimizi ifadə edirəm.

Hörmətlə,

İqor Dodon
Moldova Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafıba bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyəti davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Viktor Orban
Macarıstanın Baş naziri

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Həşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Həşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyərlərinə xidmət etmək üçün əsas amallımız olan regional və global sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.

Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram.

II Abdullah ibn Al Hüseyn
İordaniyanın Kralı

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.

Bu fürsətdən istifadə edərək, Küveyt Dövləti və Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayıraq.

Zati-alinizə cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi arzulayır, həmçinin dost ölkələrimiz arasındakı sıx əlaqələrin daha da inkişaf etməsinə diləyirəm.

Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

Sabah əl-Əhməd əl-Cabir əl-Sabah
Küveyt Dövlətinin Əmiri

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəninizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edirəm. Seçkilərin nəticəsi Sizin daxil və xarici siyasətinizə Azərbaycan xalqının böyük hörmətini, etimadını və onu hərtərəfli dəstəklədiyini sübut edir. Azərbaycan Sizin müdrik rəhbərliyiinizlə cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi yolunda durmadan və dinamik şəkildə irəliləyir, dünya arenasında fəal mövqə tutur.

İcazə verin, fürsətdən istifadə edib Sizə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə marağınızın və diqqətinizə görə səmimi minnətdarlığımı bildirirəm. Əminəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoq üzrə tərəfdaşlar kimi əlaqələri Avrasiya məkanında sülh, sabitlik və birgə inkişaf naminə səmərəli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə quruculuq niyyətlərinizin reallaşmasında Sizə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulamaqdan, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləməkdən çox məmnunam.

Derin hörmətlə,

Rəşid Əlimov,
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edirəm.

Əminik ki, bu qələbə möhtəşəm mədəni irsə sahib olan, dünyaya Nizami Gəncəvi kimi dahi bir müfəkkir bəxş edən və bizə çox doğma olan Azərbaycanda demokratik institutların, dünyəviliyin və vətəndaş azadlıqlarının daha da möhkəmləndirilməsinə təkan verəcək.

Sizə möhkəm cansağlığı və davamlı uğurlar, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik.

Zati-aliləri, ən dərin ehtiramımızı qəbul edirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyəvi müstəvisində daha da yaxşı tanıtmaq istiqamətində səylərimizə sadiq qaldığımızı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin irsinə layiq olduğunu təmin etmək üçün əlavə mədəni tədbirlər keçirmək niyyətində olduğumuzu bəyan etməkdən məmnunluq. Bütün bunlar Sizin davamlı dəstəyiniz sayəsində mümkün ola bilər. Biz əminik ki, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada təhsil, elm və beynəlxalq dialoqu təşviq edən və Azərbaycanın mədəni irsini dünya miqyasında daha yaxşı tanıdan bir global mərkəz kimi davamlı inkişaf etməsinə görə sad olacaqsınız.

Zati-aliləri, icazə verin, hamımızın adından Sizə dərin minnətdarlığımızı bildirək. Sizə cansağlığı və uğurlarınızın davamlı olmasını, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik.

Hörmətlə,

Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Seragəldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Dünya Bankının vitse-prezidenti

Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti

Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti

İvo Yosiçoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi

Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti

Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini

Zlatko Laqumədziya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri

Katerina Yuşşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı

Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənin münasibətilə Sizi ürəkədən təbrik edirəm.

Səsvərmənin nəticələri Azərbaycan xalqının Sizə yüksək etimadını, ölkənin dinamik inkişafı və vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirdiyiniz siyasəti dəstəklədiyini göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz planları həyata keçirərək yeni zirvələrə çatmağı, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

Vladimir Vasilyev
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən

SƏMİMİ TƏBRIKLƏR

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənz münasibətilə Sizi ürkədən təbrik edirəm. Azərbaycan xalqı Sizə yenidən etimad göstərdi, Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunuzu dəstəklədi.

Qoy, bu inamlı qələbə Sizə ruh yüksəkliyi, ali dövləti vəzifənzdə bundan sonra da yorulmaz fəaliyyətiniz üçün qüvvə və enerji bəxş etsin, Azərbaycanın gələcəkdə də səmərəli sosial-iqtisadi inkişafının və ictimai-siyasi sabitliyinin təmin edilməsinə yönəlmiş yeni ideyaların, layihələrin, strateji təşəbbüsərin reallaşması üçün stimul olsun. Sizin qələbənzə ürkədən sevinirəm, Sizə səmimi qəlbdən möhkəm cənsağlığı və yeni-yeni uğurlar arzu edirəm.

Tatarıstan-Azərbaycan əməkdaşlığının gələcəyinə inamla baxıram, qardaş xalqlarımızın mənəfeyi, Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığı naminə qarşılıqlı anlaşmanın möhkəmlənməsi üçün birgə fəaliyyətimizə ümid bəsləyirəm.

Hörmətlə,

Rüstəm Minnixanov
Rusiya Federasiyası
Tatarıstan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində inamlı qələbənz münasibətilə Si-zi təbrik edirəm.

Azərbaycan xalqı Sizə yenidən yüksək etimad göstərdi. Sizə möhkəm cənsağlığı və ali dövləti vəzifənzdə bö-yük uğurlar arzu edirəm.

Hörmətlə,

Maqomedəli Maqomedov
Rusiya Federasiyasının Dağıstan Respublikası
Dövlət Şurasının fəxri sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin bütün dostlarınız və tərəfdaşlarınız bu qələbəni gözəlyərdilər. Azərbaycan vətəndaşları tərəqqi, rifah və sabitlik ümidlərini bu qələbə ilə bağlayırlar. Seçiciləriniz həm qəlbin, həm də sağlam düşüncənin səsinə dinləyərək seç-im etdilər.

Güclü, savadlı, müasir, öz qərarlarında inamlı olan rəh-bər hər zaman soydaşlarının və beynəlxalq tərəfdaşlarının ehtiramını qazanır.

Hörmətli İlham Heydər oğlu, Siz həm sadə insanların, həm siyasi elitanın, həm də işgüzar dairələrin ötən çətin il-lərdə ölkəyə rəhbərlik etmək sahəsində qazandığınız nailiyyətləri layiqincə dəyərləndirməsinə müvəffəq oldunuz.

Dünya siyasətinin burulğənında siyasi mətinliyi qoruyub saxlamağın, qlobal qeyri-sabitlik şəraitində milli maraqlar kursunu davam etdirməyin nə qədər çətin, maliyyə sabitli-yi və iqtisadi inkişaf üçün yeni vasitələr axtarıb tapmağın nə qədər vacib olduğunu Azərbaycan xalqı yaxşı dərk edir.

İnanıram ki, ölkənzin daha parlaq gələcəyi naminə konkret planlarınız tükenməzdir. Bu planları həyata keçir-mək üçün maksimum səy göstərəcəyinizə əminəm.

Həm öz adımdan, həm də Sizin MDBMI-dən olan yol-daşlarınız adından Sizə dost Azərbaycanın Prezidenti və-zifəsində cənsağlığı, tükenməz enerji və davamlı uğurlar diləyirəm.

Ən xoş və səmimi arzularla,

Anatoli Torkunov
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İstitutunun rektoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçil-məyiniz münasibətilə Sizə “Worldwide News” elektron qə-zətinin kollektivii adından və şəxsən öz adımdan ən xoş ar-zularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu seçkilər Azərbaycanın ölkədə demokratiyanın inkişafına sadiq olduğunu bir daha təsdiq etdi. Seçkilərdə inamlı qələbənz xalqın Sizə hörmət və ehtiramının təsdiqidir.

Zati-aliləri, Siz hakimiyyətdə olduğunuz bütün dövrlərdə ölkədə demokratiyanın inkişafına, həmrəyliyin möhkəmlənməsinə böyük önəm vermisiniz. Əminəm ki, Siz qazan-dığınız təcrübə və nüfuz sayəsində Azərbaycanı inkişaf et-miş ölkələr sırasına çıxarmaq istiqamətində həyata keçiri-lən siyasi kursu uğurla davam etdirecəksiniz.

Cənab Prezident, Sizə möhkəm cənsağlığı, ölkənzə tə-rəqqi və xalqınıza xoşbəxtlik arzu edirəm.

Sizə və ölkənzə dərin ehtiramımı bildirir və Uca Allah-dan xeyir-dualar diləyirəm.

Hörmətlə,

Noor Əli
Kanadanın “Worldwide News”
elektron qəzetinin baş redaktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbənz münasi-bətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yük-sək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həya-ta keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yö-nəlmiş siyasi xəttinzin fəal dəstəklənməsinin daha bir sübu-tudur. Azərbaycanınızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu mə-sul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Vaqif Məmişov
Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti
qubernatorunun müşaviri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Prezident seçkilərində parlaq qələbənz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi ic-ması adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasi-bətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlən-məsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək.

Hörmətlə,

Haim Ben-Yakov
Avrasiya Yəhudi Konqresinin baş direktoru
Aaron Frenkel
Avrasiya Yəhudi Konqresinin
idarə heyətinin rəhbəri
Mixail Mirilaşvili
Avrasiya Yəhudi Konqresinin prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində parlaq qələbənz münasibətilə Sizi ürkədən təbrik edirəm.

Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifahə və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, pragmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın möv-qeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaş-ması davam edəcək və ölkələrimiz bundan sonra da müa-sir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cənsağlığı, tükenməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm.

Hörmətlə,

Dmitri Savelyev
Rusiya Federasiyası Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun rəhbəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində qələbənz münasibətilə Sizi ürkədən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbənz Azərbaycanın inkişafına, respublika vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı sosial proqramların uğurla həyata keçirilməsinə verdığınız böyük töhfəni təsdiq etdi.

Siz bütün enerjinizi respublikanın sosial-iqtisadi inkişafına sərf edirsiniz. Azərbaycanın inkişaf yolu Sizin adınızla bağlıdır. Sizin həyatınız Vətənə və öz vəzifəsinə xidmət nümunəsidir. Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möh-kəm cənsağlığı və firavanlıq arzu edirəm.

Hörmətlə,

Mixail Qutseriyev
“Russneft” Neft Şirkəti Publik Səhmdar
Cəmiyyətinin Direktorlar Şurasının sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçil-məyiniz münasibətilə Sizi Almanıyanın “Beynəlxalq Huma-nitar Tibbi Yardım” təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövrün-də Azərbaycanda əldə olunan böyük uğurları müşahidə et-mək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyü-nüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proq-ramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələri-nin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sa-yəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inki-şafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayıraq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

Doktor Ağabəy Azərbaycani
Almaniyanın “Beynəlxalq Humanitar
Tibbi Yardım” təşkilatının
Azərbaycan üzrə rəhbəri, professor

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi Belarusun “Azərbaycan İcmaları Konqresi”, Belarusda yaşayan bütün azərbaycanlılar adın-dan və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürkədən təbrik edirəm.

Sizin uğurlu qələbənz xalqımızın Sizə, ümummilli lideri-miz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yö-nəlmiş siyasətini müvəffəqiyyətlə davam etdirməyinizə etibar və inamın bariz nümunəsidir.

Sizin rəhbərliyiniz ilə aparılan fəaliyyət nəticəsində Vətə-nimizin sözlün əsl mənasında çiçəklənməsinin templəri tək-cə Azərbaycanı diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, bu şərəfli və məsuliyyətli işi-nizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cənsağlığı və səadət arzulayıraq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Dərin hörmət və ehtiramla,

Natiq Bağırov
Belarusun “Azərbaycan İcmaları Konqresi”
Beynəlxalq İctimai Birliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçil-məyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbənz Sizin yüksək siyasi nüfuzu-nuzun, aktual daxili və xarici siyasət məsələlərinin həllində böyük xidmətlərinizin xalq tərəfindən dəstəkləndiyinin əya-ni təsdiqidir. Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Rusiyanın Vladimir Vilayəti ilə Azərbaycan Respublika-sını səmimi dostluq münasibətləri birləşdirir, əmtəə dövri-yəsi artır, iqtisadi və mədəni əlaqələr genişlənir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cənsağlığı, ali dövləti fəaliyyəti-nizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə fir-avanlıq və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Svetlana Orlova
Rusiya Federasiyasının
Vladimir Vilayətinin qubernatoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Yüksək demokratiya şəraitində keçən Azərbaycan Res-publikası Prezidenti seçkilərində parlaq qələbənz münasi-bətilə ürkədən gələn ən səmimi təbriklərimi qəbul edin. Həyata keçirdiyiniz siyasətin, dövlət proqramlarının və planların Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, heç şübhəsiz, Sizə çox böyük inamın, sabitliyi və iqtisadi inkişafı təmin edən siyasi xətti-nizin düzgün olduğunun əyani təsdiqidir. Sizin rəhbərliyi-niz ilə Azərbaycan Respublikası dünyada azad, hüquqi və firavan dövlətlərdən birinə çevrilib.

Seçkilərdə Sizin inamlı qələbənzə qəti əmin idim. Çün-ki Azərbaycanın uğurlarını və azərbaycanlıların Sizə səmi-mi münasibətini, həyata keçirdiyiniz sosial-iqtisadi siyase-tin dəstəkləndiyini kimdənsə eşitməmişəm, özüm bunun şahidiyəm.

Aviasiya ictimaiyyəti adından Sizə səmimi qəlbdən döv-ləti və beynəlxalq məsələlərdə daha böyük uğurlar və ye-ni nailiyyətlər, aydın səma arzu edirəm. Mən dahi Heydər Əliyevi və onun böyük siyasi irsini həmişə sevgi hissi ilə xatırlayıram.

Dərin hörmətlə,

Tatyana Anodina
Dövlətlərarası Aviasiya Şurasının prezidenti,
Dövlətlərarası Aviasiya Komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçil-məyiniz münasibətilə Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyəti adından ən səmimi təbriklərimizi qəbul edin. Sizin yüksək nüfuzunuz, peşəkarlığınız və tükenməz enerjiniz, böyük siyasi və həyatı təcrübənz genişmiqyaslı dövləti vəzifələri uğurla həyata keçirməyinizə imkan verir. Siz istedadlı diplomat, təcrübəli rəhbər və yüksək mədəni dəyərlərə malik şəxsiyyət kimi XXI əsrin ən mürəkkəb problemlərinin həllinə böyük töhfələr verirsiniz. Çox şərəf-li və məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.

Daimi və dərin ehtiramla,

Zurab Sereteli
Rusiya Rəssamlıq Akademiyasının prezidenti

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Res-publikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi sə-mimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cənsağlığı, uğurlar, nikbinlik, sülh və firavanlıq, Vətən naminə yeni qu-ruculuq işlərinizdə ruh yüksəkliyi arzu edirəm.

Hörmətlə,

Xamzat Bekov
Rusiya Müdafiə Nazirliyinin
“Oboronpromekologiya”

Federal Unitar Dövlət Müəssisəsinin direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respub-likasının Prezidenti seçilməyiniz münasibətilə ürkədən təb-rik edirəm.

Seçkilərdəki qələbənz vətəndaşların rifahının yüksəldil-məsinə və beynəlxalq arenada ölkənzin nüfuzunun möh-kəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqı-nın tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənzə və xalqınıza tərəqqi, səadət və rifah nəşib etsin.

Dərin ehtiram və xeyir-dualarla,

Sultanəhməd Karalayev
Rusiya Federasiyası Kalmık Respublikasının
müftisi

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Aprelin 13-də Əfqanıstan İslam Respublikasının Prezi-denti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məhəmməd Əşrəf Qani İlham Əliyevi prezident seçkilə-rində qələbə qazanması münasibətilə təbrik edib, ona ölkə-mizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar ar-

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçil-məyiniz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azər-baycandakı İdarə Heyəti adından ən səmimi təbriklərimi Sizə çatdırmaqdan məmnunluq duyuram. Bu qələbə ölkə-nin inkişafına və Azərbaycan xalqının rifahının yaxşılaşdı-rılmasına layiqli töhfələr vermış uğurlu islahatlarınızın və uzunmüddətli sosial proqramlarınızın bariz göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatı bu qurumun çox dəyərli və sadiq üzvü olan Azərbaycanla hər zaman faydalı əmək-daşlıq və tərəfdaşlıq etmiş və bundan sonra da Azərba-ycan hökumətinin inkişaf prioritetlərinə və “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə nail olması üçün göstərdiyi səylərə öz dəstəyini davam etdirmək niyyətindədir.

Zati-aliləri, mən Sizə möhkəm cənsağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz səylərdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, dərin hörmət və ehtiramımı qə-bul edəsiniz.

Hörmətlə,

Qulam İshaqzai
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi,
BMTİP/BMT-nin Əhali Fondunun
rezident nümayəndəsi

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS informasiya agentliyinin kollektivii adın-dan və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası-nın Prezidenti seçkilərində inamlı qələbənz münasibətilə təbrik edirəm.

Seçicilərin fəallığı və Sizin namizədliyinizə verilən səs-lərin yüksək faizi insanların Sizə etimadının şəksiz sübutu-dur. Azərbaycan xalqı respublikanın uzun illər boyu gətdi-yi yol ilə həmrəyliyini azad və şəffaf seçkilər nəticəsində bir daha nümayiş etdirdi.

Sizin qətiyyətiniz və əzmkarlığınız, rəhbər istedadınız bütün dövrlərdə Azərbaycanın qələbələrinin həlledici qüv-vəsi olan xalqın zəngin mənəvi və yaradıcı potensialını sə-ferbər etməyə imkan verdi. Əminəm ki, Sizin müdrik rəh-bərliyinizlə dövlətinizin inkişafı və möhkəmlənməsi daha yüksək səviyyəyə çatacaq.

Bu əlamətdar gündə ən səmimi arzularımı, firavanlıq, yeni uğurlar diləyimi qəbul edin. Qoy, Sizin bütün xoş ni-yətləriniz əvvəllər olduğu kimi, yenə də Azərbaycan xalqı tərəfindən həmrəyliklə qarşılansın, yaxın dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin.

Hörmətlə,

Sergey Mixaylov
Rusiyanın TASS informasiya agentliyinin
baş direktoru

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Biz əminik ki, Azərbaycan xalqı düzgün seçim edib. Si-zi təbrik edirik, Azərbaycan xalqına firavanlıq diləyirik.

Hörmətlə,
Sizin dostlarınız

İosif Kobzon
Valentina Tereşkova
Rusiya Federasiyası Dövlət Dumasının
deputatları

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənz münasibətilə Sizi Beynəlxalq Rusdilli Və-killər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Və-killik və Notariat Akademiyası adından və şəxsən öz adımd-an ürkədən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inki-şafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqı-nın tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli də-s-təklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respubli-kasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial ri-fahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual bey-nəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin pragmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbə-gün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübənz müdriklik və həyatı biliklərlə harmoniya şəklində uzlaşıq. Artıq çox iş görüüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrəhlik və mənəvi qüvvə Sizin etibarlı tə-rə

Birinci vitse-prezident Mehriban Əliyeva gənc ixtiraçılarla görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə 15 yaşlı ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat verdilər. Qeyd edildi ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar açar bilər.

Xatırladaq ki, "İstək" Liseyinin 9-cu sinif şagirdləri Reyhan və Zəhra tərəfindən birgə ixtira edilmiş Reynerci qurğusu "Qlobal Sahibkarlıq Sammiti 2017"də geniş marağa səbəb olub, ABŞ Prezidentinin müşaviri Ivanka Tramp tərəfindən xüsusi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımı dəstəyin göstərəcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd etdi.

AZƏRTAC



Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

Fondan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Leyla Əliyeva 1942-ci ilin payızında Leningrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın "Dobrovolets Politeh" axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən "Nevskiy Pyataçok" memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsul-



luğuna təqdim olunub.

Tapılan əşyalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

AZƏRTAC

Azərbaycanda keçirilən prezident seçkiləri Səudiyyə Ərəbistanı mətbuatının diqqətində

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri Səudiyyə Ərəbistanı Krallığının "Saudi Press Agency" (SPA) dövlət informasiya agentliyi, "Əl-Cəzirə", "Okaz", "Əl-Mədinə", "Əl-Yaum" qəzetləri tərəfindən geniş işıqlandırılıb.

SPA-nın "Azərbaycan Prezidenti İlham Əliyev növbəti müddətə Prezident seçildi" adlı məqaləsində prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin seçkilərin 86,03 faizinin səsini toplayaraq dördüncü dəfə Prezident seçildiyi qeyd olunur.

"Əl-Cəzirə" qəzetinin məqaləsində azərbaycanlıların Prezident İlham Əliyevin seçkilərdə qələbəsini qeyd etmək

məqsədilə küçə və meydanlara axışdığı, ölkənin seçkilər tarixində ilk dəfə olaraq səsvermədə seçicilərin 75 faizinin iştirak etdiyi, çoxlu sayda regional və beynəlxalq təşkilatın və KİV nümayəndələrinin seçkiləri izlədiyi və seçkilərin tam şəffaf keçdiyi vurğulanır.

"Okaz" qəzetinin məqaləsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamalarına yer verilərək, əvvəlki seçkilərə nisbətən builki seçkilərdə seçicilərin sayının 10 faiz artıq olduğu, müşahidəçilər üçün bütün lazımı şəraitin yaradıldığı diqqətə çatdırılır.

"Əl-Mədinə" qəzetinin məqaləsində seçkilərin ilkin nəticələrinin elan olumasından sonra Prezident İlham Əliyev

vin televiziyaçı çıxışı işıqlandırılıb, Azərbaycan Prezidentinin qısa tərcümehali oxuculara təqdim olunub. Məqalədə seçkilərdə seçici fəallığının 75 faiz təşkil etdiyi, ilkin nəticələrə görə İlham Əliyevin 86,03 faiz səs topladığı, seçkilər zamanı hər hansı qanun pozuntularının qeydə alınmadığı və şikayətlərin olmadığı bildirilir.

"Əl-Yaum" qəzetində dərc olunmuş məqalədə də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasına yer verilir, seçkilərin ilkin nəticələrinə əsasən İlham Əliyevin 86,03 faiz səs topladığı qeyd olunur, həmçinin prezidentliyə digər namizədlərin səs faizləri oxucuların diqqətinə çatdırılır.

AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Microsoft Azərbaycan"la əməkdaşlıq perspektivləri müzakirə edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müzakirələr nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin "Microsoft" şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə İdarə Heyətinin üzvü, MDB ölkələri üzrə baş direktoru Ronald Binkofskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Nazir Ramin Quluzadə bildirib ki, "Microsoft" şirkəti ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Nazir ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib, son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə danışıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması sahə-



sində faydalı əməkdaşlığa toxunan nazir bu əməkdaşlığın uğurlu nəticələr verdiyini qeyd edib.

Öz növbəsində Ronald Binkofski nümayəndə heyəti adından səmimi qəbula və məhsuldar müzakirələrə görə təşəkkürünü ifadə edib. O, Azərbaycanla birgə səmərəli əməkdaşlığın inkişafından məmnun olduqlarını qeyd edib.

Eyni zamanda, görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Microsoft Azərbaycan" şirkəti ilə gələcək əməkdaşlıq perspektivlə-

ri müzakirə edilib.

Qabaqcıl texnologiyaların tətbiqi üzrə birgə İşçi Qrup çərçivəsində əməkdaşlıq, startapçılar üçün münbit şərait və ekosistemin yaradılması prosesinə qabaqcıl təcrübəyə malik "Microsoft" şirkətinin cəlb olunması, nazirliyin fəaliyyətinin rəqəmli texnologiyalara transformasiya olunması üzrə təhlükəsiz proqram təminatı ilə təchizat və s. kimi məsələlər də müzakirə mövzusu olub.

AZƏRTAC

"Əl-Fəcr":

Azərbaycan 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşayıb

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş silsilə məqalələrin davamı olaraq ölkənin nüfuzlu ərəbdilli "Əl-Fəcr" qəzetində "Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına ümumxalq səsvərməsi kimi baxırlar" sərlövhlə yeni məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasından ən layiqlisini seçdiyini, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib. O, bir neçə seçki məntəqəsində monitorinq apardıklarını diqqətə çatdıraraq, seçicilərin tam şəffaf şəraitdə səs verdiyini və müşahidəçiləri seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi İlham Əliyevə səs verdiyini bildirib, onların İlham



Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.

Müəllif yazır ki, İlham Əliyevə səs

verən 70 yaşlı Heydər İsmayilov adlı seçici onun ölkədə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirib. O, 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən Azərbaycanda hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevrildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayıb.

Müşahidəçilərin digər seçicilərin də demək olar ki, hamısının İlham Əliyevə səs verdiyini bildiren məşhur Azərbaycanın 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşadığını oxucularının diqqətinə çatdırır, müşahidəçilər üçün yaradılmış əlverişli şəraitdən danışır və bir müşahidəçi kimi, sanki seçicilərin prezident seçkilərində deyil, İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlara qiymət kimi təşkil olunmuş ümumxalq səsvərməsində iştirak etmələri qənaətinə gəldiyini bildirir.

AZƏRTAC

14 APREL

1870-ci il

ƏBƏDİYASAR NƏRİMAN NƏRİMANOV



Nəriman Nərimanov mürekkəb və çətin bir yol keçmiş, fəaliyyətə maarifçi-demokrat kimi başlayaraq bir siyasi rəhbər və təşkilatçı kimi özünün bütöv istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir. Onun adı Azərbaycan zəhmətkeşlərinin qəhrəmancasına mübarizəsi ilə qırılmaz surətdə bağlıdır.

Heydər ƏLİYEV

Parçalandı çən-duman,
Günəş kimi göründü
Vətən oğlu Nəriman.

Əzəmətli heykəli -
Şərqin bu birlik rəmzi,
Turan soracağındadır.

Bir millət, iki dövlət
Polad təməlli qüdrət
Sarsılmazdı əbədi!..

Türk birliyi yol açır -
Şərqin istiqlalına
Bəşərin sabahına.



Nəriman Nərimanov bu gün də bizimlədir. O özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır. İnqilabi vuruşmalarda və yaradıcı sosialist əməyində şöhrət qazanmış qəhrəman Bakıda ucalır və Sovet hakimiyyəti illərində, tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir.

Bakı şəhərində N.Nərimanovun abidəsinin açılışında Heydər Əliyevin çıxışından. 7 iyun 1972-ci il.

1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. İlk dəfə onunla bağlı gizli məsələləri öyrənəndə onun həyatının son illəri məni çox həyəcanlandırmışdır. Bu 100 illik 1972-ci ildə qeyd olundu. Çünki Nəriman Nərimanova “millətçi” damğası vurulmuşdu.

Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətlər elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik.

Çox mübarizə apardıq və çarpışa-çarpışa istədiyimizə nail olduq. Sov.İKP MK-sı da Nərimanovun 100 illiyini qeyd etmək qərarını çıxartdı. “Pravda” qəzetində çox geniş bir material getdi, eyni zamanda daha möhtəşəm bir heykəl ucaldıldı.

Təəssüflər olsun ki, filmin bəzi bölmələrinin göstərilməsinə icazə verilmədi. Hətta adını da dəyişdilər. İlk təqdimatda “Doktor Nərimanov” olduğu halda “Ulduzlar sönmür” adlandırdılar. Həmin anlarda Bakıda ev muzeyi də yaradıldı.


Heydər ƏLİYEV,
Azərbaycanın ümummilli lideri.

Bu günlərdə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, həkim, yazıçı-publisist Nəriman Nərimanovun anadan olmasının 148 ili tamam olur. Bu münasibətlə onun həyat və yaradıcılığının, ictimai-siyasi fəaliyyətinin, irsinin tədqiqatçısı, görkəmli ədəbiyyatşünas-alim, nərimanovşünas Teymur Əhmədovun hazırladığı “Nəriman Nərimanov” fotoalbumu işıq üzü görmüşdür.*

Kitab müəllifin ön sözü ilə açılır. Fotoalboma bir növ bələdçilik edən Giriş sözü N.Nərimanovun həyatını, pedaqoji, ictimai-siyasi, bədii yaradıcılığını, fəaliyyətinin bütün məqamlarını nizamlı şəkildə xarakterizə edir. Görkəmli şəxsiyyətin, ictimai-siyasi xadimin ömür yolunun böyük seriyə, bacarıqla, ən ümdəsi də ictimai-siyasi və bədii siqlətə malik salnamə xüsusiyyətli malik əsər kimi işlənməsi bizdə qürur hissi doğurur.

Album-kitab özəlliklə müşayiət olunan bir ictimai düşüncəyə söy-

kənmişdir. XIX əsr Tiflis şəhərinin fotosu üstündə “Mən 2 aprel 1870-ci ildə Tiflisdə anadan olmuşam”, “Məni 1882-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul etdilər”... və beləcə, axıradək qəhrəmanın özünün ifadəsində həyat yollarına aydınlıq gətirilməsi sanki əbədiyyətə qovuşmuş xalq adamının səsini düşüncəmizdə canlandırır. Yeni əvvəldən axıradək dahi insan bu kitabı bizimlə birgə vərəqləyərək öz həyat yolunu, ictimai taleyini nəql edir. Bu, foto-album janrında müəllif-tərtibçinin bədii tapıntısı olmaqla, kitaba özünəməxsusluq gətirmişdir. N.Nərimanovun şəcərəsini, ulu babasından yol gələn kökün daşıyıcılarının, ailə üzvlərinin ilk səhifədən qarşımıza çıxan fotoları, geyim mədəniyyətləri milli varlıqlarını gözümüz önündə canlandırır. Bizi böyük ömrün yollarına bələd olmağa, N.Nərimanovun ictimai-siyasi, ədəbi taleyini öyrənməyə səfərbər edir. Eləcə də xəyalımızı yaxın keçmişə, milli düşüncənin, azərbaycançılıq məfkurəsinin formalaşmasının ilkin dövrünə apa-



rır. Doğrudur, N.Nərimanovun ömür yolundan bütövlükdə, az və ya çox məlumatlı olsaq da, sənədlərin, fotoların bir maddi varlıq kimi təqdim olunması izləmələrə fəxarət hissi ilə süslənmiş bir aydınlıq gətirir.

Gənc seminaristin dərslərə böyük səylə hazırlaşması, fitri qabiliyyəti, intizamlı olması müəllimlərinin onun gələcəyinə ümidlərini doğrultmuşdu. “Gənc Nərimanın məfkurəsi, mənəvi inkişafının ilk

qaynaqları”, M.F.Axundovun, eləcə də rus klassiklərinin yaradıcılığına marağı hələ ilk gəncliyindən özünü ədəbi-ictimai şəxsiyyət kimi yetişdirdiyinin göstəricisidir.

N.Nərimanovun ilk təhsil illərindən başlamış seminariyanı bitirməsi haqqında aldığı şəhadətnamənin, Qızıl Hacılı kənd məktəbinə müəllim təyin olunması ilə bağlı sənədin və bu sıradan həyat yolu ilə tanışlığa xronoloji ardıcılıqla yol açan tarixi fotolar düşüncəmizə aydınlıq gətirməklə yanaşı, həm də bizdə heyrət doğurur. Heç şübhəsiz, bu qədər fotoşəkilin üzə çıxarılması və sistemli şəkildə, mətnlərlə dolğunlaşması təqdирə layiqdir.

Kitab boyu əsərin ideya məzmununa istiqamət verən fikirlər istedadlı bir gəncin yüksəliş yollarını əks etdirən ictimai-siyasi fəaliyyətini, ədəbi yaradıcılığını ehtiva etdiyindən onu bizə daha da doğmalaşdırır. Həyatının bütün mərhələlərini gözlerimiz qarşısında canlandırır. Müəllim kimi fəaliyyətə başladığı Qızıl Hacılı kəndinin, məktəbinin əksi olan fotolar xeyallarımızı uzaqlara çəkib aparır...

1891-ci ildə N.Nərimanovun

Bakı həyatı başlayır. Əslində XIX əsrin sonlarında milli oyanış dövrünün ilkin çağlarında onu bu sənaye şəhərinə gətirən səbəb xalqına böyük mənada xidmət etmək arzusundan yaranmışdı. Nərimanov belə bir vaxtda Bakıda rus-tatar məktəbi açmaq fikrində olmuşdur. Çox keçməmiş buna nail olan müəllim Azərbaycan və rus məktəbləri üçün dərslilər yazmağın da qayğısına qalmışdır. O, yoxsul uşaqlara kömək məqsədilə hər il tamaşalar təşkil edir, bundan ötrü komediyalar yazırdı. O, Bakının mədəni həyatı ilə yaxından tanış olduqca özü də bu sahədə, həm də bir neçə istiqamətdə çalışır. Pedaqoji fəaliyyətlə yanaşı, teatra dərinədən maraq göstərməsi, xalqın gözünün açılmasında məhz teatrın böyük faydası olduğunu dərk edən Nərimanov adıçəkilən sahəyə də diqqət göstərir. O zaman Bakıda fəaliyyət göstərən Həbibbəy Mahmudbəyovun teatr truppası ilə yaxınlığı da həyata keçirmək istədiyi məqsədləri ilə bağlı idi... Beləliklə, 1895-ci il yanvarın 15-də dramaturqun Tağıyevin teatrında tamaşaya qoyulan ilk əsəri “Nadanlıq” pyesi olur. Onun teatrıla bağlı

Yeni nəşr
lğı, bu sənətin xalqa aşladığı tərbiyəvi əhəmiyyəti mətbuatda dərc etdirdiyi məqalələrində də öz əksini tapmışdır. O, belə bir fikri böyük bir yangı ilə vurğulayırdı ki, “teatr tərəqqisinə çalışmalı, çünki millətini seven şəxs milli teatrını da gərəksiz sevin”. O, müxtəlif mövzularda qələmə aldığı yazıları ilə “Əkinçi”, “Kaspi”, “Hümmət”, “Zəhmət”, “Həyat”, “Tərcüman” kimi mətbuat orqanlarında çıxış edirdi.

N.Nərimanov xalqın maariflənməsi, dünyada baş verən siyasi hadisələrdən bəhs edən məlumatlardan xəbərdar olmasından ötrü Bakıda qiraətxana açmağı qərara alır. Bu məqsədlə “Nəriman qiraətxanası”nın açılmasına nail olur. 10 il bu şəhərdə “bacarıqlı müəllim, görkəmli yazıçı, tərcüməçi, alovlu jurnalist, istedadlı aktyor kimi” həyatının bir çox məqamlarını əks etdirən fotollar düşüncəmizə aydınlıq gətirir. XIX əsr Bakısının mənzərəsi, Nikolayevski küçəsindən bir görünüş də bizə N.Nərimanovu xatırladır.

(davamı 5-ci səhifədə)

* Teymur Əhmədov. “Nəriman Nərimanov” (album-kitab) Bakı, “Nurlar” NPM, 2018, 448 səh.

UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub



Aprelin 13-də Bakıda “Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən sertifikatların təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mədəniyyət və turizm nazirinin müavini Sevdə Məmmədliyəvə təmsil etdiyi qurumun adından Prezident İlham Əliyevə yeni dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət xadimləri, ölkəmizdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən danışan S.Məmmədliyəvə deyib ki, bu, ötən ilin ən mühüm hadisələrindən biri olub. Buna görə də UNESCO-nun müvafiq siyahısına daxil edilən mədəni irs nümunələrinin sayına görə ölkəmiz lider ölkələr sırasındadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində qədim və zəngin Azərbaycan mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq ümumdünya mədəniyyətinin və irsinin bir parçası kimi təsdiqini tapıb.

UNESCO ilə əməkdaşlığın inkişafında, mədəni irsin qorunması və dünya miqyasında təbliğində müstəsna rolunu Azərbaycan Respublikasının Birinci vit-

se-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə hazırda kamança hazırlanması və ifaçılıq sənətindən başqa, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, la-vaş bişirmə və paylaşma ənənəsi, Lahic misgerlik sənəti, aşiq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kələgayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən - Qarabağ ənənəvi atüstü oyunu isə UNESCO-nun təclili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alıb.

“Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsi ilə də sıx əməkdaşlıq edir. Hazırda İçərişəhər və Şirvanşahlar Kompleksi, eyni zamanda, Qobustan bədii qoruğu ümumdünya İrs Siyahısındadır. İnancın qı, növbəti il Şəki və onun tarixi ərazisi də bu siyahıya əlavə ediləcək”, deyir Sevdə Məmmədliyəvə vurğulayıb.

Nazir müavinini deyib ki, əslində, mədəni irsimizin beynəlxalq səviyyədə tanınmasına əlavə töhfə olacaqdır”, deyir Sevdə Məmmədliyəvə vurğulayıb.

S.Məmmədliyəvə deyib: “Dolma hazırlama və paylaşma ənənəsi” milli element kimi, “Kamança hazırla-

lanması və ifaçılıq sənəti” çoxmillətli mədəni irs nümunəsi kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alması məsuliyyət və öhdəliyimizi daha da artırır. Artıq bu elementlər dünya mədəniyyətinin bir parçası kimi beynəlxalq səviyyədə tanınmışdır. Bu məqsədlə nazirlik tərəfindən silsilə tədbirlər və layihələr həyata keçiriləcəkdir”.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elnur Sultanov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Ölkəmizin dünyada artan nüfuzundan danışan E.Sultanov Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyini vurğulayıb.

Qeyd edilib ki, ölkəmiz 25 ildir ki, UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın daha da inkişaf etməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi qeyd olunmalıdır. Azərbaycanın on bir mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, kamança və dolmanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Koreya Respublikasının Jeju adasında keçirilən 12-ci sessiyasında reallaşıb. Sessiya zamanı ölkəmizin İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun müvafiq siyahısına daxil edilib.

“Mehriban xanım Əliyevanın mədəni irsimizə diqqət və qayğısı nəticəsində

Azərbaycan sülhünün bəzəyi olan dolmanın xalqımızın qədim və milli mədəni kimliyinin göstəricisi kimi tanınması və bu nominasiyadan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi məqsədlə UNESCO-da səmərəli işlər aparılması qürur doğuran nəticəyə gətirib çıxarıb. Azərbaycan xalqının ən qədim mədəni irsinin nümunələrindən biri olan kamança İran İslam Respublikası ilə birgə çoxmillətli nominasiya kimi UNESCO-nun siyahısına daxil edilib. Ölkəmizin qədim və zəngin mədəniyyətinin dünyada tanınması üçün qarşıda duran işlər çoxdur. UNESCO üzrə Azərbaycan Milli Komissiyası olaraq bu istiqamətdə ölkəmizin aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq edirik. Ümid edirik birgə səylər nəticəsində yeni nailiyyətlərimiz çox olacaq”, deyir E.Sultanov söyləyib.

Sonra Azərbaycan tərəfinin təqdim etdiyi “Mədəni kimliyin göstəricisi, dolmanın bishirməsi və paylaşılması ənənəsi” adlı nominasiyanın, həmçinin Azərbaycanın İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança, simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” adlı nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini təsdiqləyən, UNESCO-nun Baş direktoru xanım Odri Azuley tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vəlif Əliyevə, Azərbaycanın xalq artisti, yazıçı və fotoqraf Stalix Xankişiyev çıxış edərək bu hadisəni yüksək qiymətləndiriblər.

Tədbirdə kamança ifaçılarının tərəfindən xalq musiqiləri ifa edilib, eyni zamanda, “Azərbaycan Milli Kulinarıya Assosiasiyası” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patentli alınan “Bakı ağ şanı dolması”, “Aşgəron zeytun dolması”, “Salyan balıq dolması”, “Ordubad gupa dolması”, “Kəngərli qıra dolması”, “Quba alma dolması”, “Qəbələ qoz dolması”, “Qax quru dolma”, “İsmayılı pip dolması”, “Lənkəran limon dolması” hazırlanaraq qonaqlara təqdim edilib.

AZƏRTAC

Bakı Dövlət Universitetində uğurlu elmi araşdırmalar aparılıb



Aprelin 13-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın genişləndirilmiş iclası keçirilib. Əvvəlcə tədbir iştirakçıları universitetdə aparılan elmi tədqiqatların nəticələrini əks etdirən sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, iclasda BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərinin tam azad, demokratik və şəffaf şəraitdə təşkil olunduğunu qeyd edib və bu seçkilərdə İlham Əliyevin çox böyük üstünlüklə qalib gəldiyini bildirib. Vurğulanıb ki, seçkilərdə Azərbaycan xalqı yenə də sabitliyə, ədalətə, inkişafa səs verib. İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi xalqımızın qələbəsidir.

Rektor müasir dünyada elmin, təhsilin mühüm rolundan danışib, ölkəmizdə bu sahəyə daim xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Rektor BDU-da elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlər, həyata keçirilən layihələr, qazanılan uğurlar barədə məlumat verib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadənin ötən il universitetdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri ilə bağlı təqdimatı dinlənilib. Prorektor qeyd edib ki, BDU-nun 17 fakültəsinin 124 kafedrasında, iki elmi-tədqiqat institutunda, üç elmi-tədqiqat mərkəzində və 23 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır. Ümumiyyətlə, ötən il BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən 81 istiqamətdə 185 mövzu üzrə 1.046 elmi iş yerinə yetirilib.

A.Kazımzadə universitetdə fəaliyyət göstərən dissertasiya şuralarında müdafiə olunan işlərdən, əməkdaşlar tərəfindən respublikada və xaricdə nəşr etdirilən əsərlərdən, universitetdə, respublika və beynəlxalq əhəmiyyətli qrant layihələrindən, elmi kitabxananın, universitet nəşriyyatının fəaliyyətindən, BDU nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin uğurlarından və digər məsələlərdən bəhs edib.

Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində reallaşdırılan tədbirlərdən danışan prorektor hesabat ilində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 19 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqavilələri imzalandığını diqqətə çatdırıb.

Prorektor BDU-da tələbələrin elmi tədqiqatlara cəlb edilməsinə xüsusi önəm verildiyini vurğulayıb. Akademiklər Dilqəm Tağıyev, Vəlif Babazadə Azərbaycan Milli Elmlər Akademiyası ilə BDU arasında elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışib, elm və təhsilin inkişafı ilə bağlı fikirlərini bildiriblər.

Iclasda ötən il elmi-tədqiqat işlərinin nəticələrinə görə fərqlənənlər, həmçinin elm və təhsildə səmərəli xidmətləri olan alimlər mükafatlandırılıblar.

AZƏRTAC

UNEC alimləri beynəlxalq konfransda

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Universitetin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına bildirilir ki, Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialının təşkil etdiyi XII beynəlxalq konfrans “Dövlət strukturları və sahibkarlıq subyektlərinin hüquqi, idarəçilik, humanitar problemləri: Rusiya və beynəlxalq təcrübə” mövzusunda olub.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zəhid Məmmədov və biznes və menecment fakültəsinin dekani, dosent Mirəğa Əhmədovun qatıldığı beynəlxalq konfransda Bolqarıstan, Çexiya, Latviya, Polşa, Serbiya, Slovakiya və digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak ediblər. Konfransda dövlət strukturlarında idarəetmə məsələlərinə toxunulub, sahibkarlıq subyektlərinin iqtisadi, hüquqi, etik problemləri müzakirə edilib. Eyni zamanda dövlət nəzarəti sistemində islahatlar, iqtisadi təhlükəsizlik problemləri, ali təhsil müəssisələrində maliyyə və idarəetmə problemləri barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in professoru Zəhid Məmmədov Azərbaycanın sosial-iqtisadi siyasətinin strateji məqsədlərindən danışib. İqtisadiyyatın bütün sahələrində dövlətin imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradıldığını, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Z.Məmmədov Azərbaycanca həyata keçirilən iqtisadi siyasətin sahibkarlığın inkişafını sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə yönəldiyini qeyd edib.

UNEC-in dosenti Mirəğa Əhmədov “Azərbaycanın əmək bazasında ipoteka kredit sistemi” barədə çıxış edib. Ölkədə həyata keçirilən genişmiqyaslı, uğurlu iqtisadi və sosial islahatlardan bəhs edən UNEC-in alimi “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”nin gənc və sosial müdafiəyə ehtiyacları olan ailələrin mənzil təminatında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Əhmədov dövlətin dəstəyi ilə tikilən sosial mənzillər Azərbaycanın əmək bazarındakı qiymətlərin tənzimlənməsinə müsbət təsirlərini vurğulayıb.

Səfər çərçivəsində UNEC-in nümayəndəsi heyəti Domodedovo Şəhər İcra Hakimiyyətinin və Deputatlar Sovetinin sədri ilə də görüşüblər. Görüşdə sosial sferanın inkişafı barədə fikir mübadiləsi aparılıb.

UNEC-in alimləri, həmçinin Domodedovo şəhər 5 sayılı gimnaziyada “Bilik iqtisadiyyatının inkişafında universitetlər drayver kimi: dünya təcrübəsi və UNEC modeli” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra məktəblilərə UNEC-in dünya səviyyəli universitet olmaq istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC MDB məkanında Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Cənubi Qafqazın ən böyük iqtisadiyönlü və 4 dildə təhsil verən universiteti olan UNEC-ə cənəbi tələbələrin qəbulunun tam elektronlaşdırıldığı qeyd edilib. Rus və ingilis dillərində

lərin mənzil təminatında mühüm rol oynadığını diqqətə çatdırıb. M.Əhmədov dövlətin dəstəyi ilə tikilən sosial mənzillər Azərbaycanın əmək bazarındakı qiymətlərin tənzimlənməsinə müsbət təsirlərini vurğulayıb.

Səfər çərçivəsində UNEC-in nümayəndəsi heyəti Domodedovo Şəhər İcra Hakimiyyətinin və Deputatlar Sovetinin sədri ilə də görüşüblər. Görüşdə sosial sferanın inkişafı barədə fikir mübadiləsi aparılıb.

UNEC-in alimləri, həmçinin Domodedovo şəhər 5 sayılı gimnaziyada “Bilik iqtisadiyyatının inkişafında universitetlər drayver kimi: dünya təcrübəsi və UNEC modeli” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra məktəblilərə UNEC-in dünya səviyyəli universitet olmaq istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, UNEC MDB məkanında Rusiyada filialı olan yeganə ali təhsil müəssisəsidir. Cənubi Qafqazın ən böyük iqtisadiyönlü və 4 dildə təhsil verən universiteti olan UNEC-ə cənəbi tələbələrin qəbulunun tam elektronlaşdırıldığı qeyd edilib. Rus və ingilis dillərində



təhsillə maraqlanan məktəblilərə UNEC-in Rus İqtisad Məktəbi və Beynəlxalq İqtisadiyyat Məktəbində tədris olunan ixtisaslar barədə məlumat verilib. UNEC-in dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları həyata keçirməsi şagirdlərin xüsusi marağına səbəb olub. Onlara Elektron Universitet Modeli və mübadilə proqramlarından da bəhs olunub.

UNEC-in nümayəndələri şagirdləri maraqlandıran suallara cavablandırıblar. Rusiyalı şagirdlər dünya təhsil məkanında, o cümlədən nüfuzlu beynəlxalq reytinglərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli şəkildə yüksəldiyini nəzərə alaraq UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildiriblər.

Ülvi QARAYEV, “Respublika”.

Yeni nəşr

(əvvəlki 4-cü səhifədə)

N.Nərimanov 1905-ci il hadisələrinin tüğyan etdiyi vaxtlarda Odessada tələbə və zəhmətkeşlərin tətillərində iştirak edir. Bunlar onun inqilabi dünyagörüşünün formalaşmasına öz təsirini göstərir. İran inqilabçılarının görkəmli nümayəndələri ilə birgə çalışan, onlara məsləhətlər verən, yol göstərən Nərimanov bu inqilabın rəhbərlərindən birinə çevrilir. Onun bu fəaliyyəti təbii ki, jandarmın diqqətindən kənarda qala bilməzdi. İnqilabi fəaliyyətinə görə 1909-cu ildə Metex qalasına salınması və himayəsində yaşamaq qardaş və bacısı uşaqları ilə Həştərxana sürgün olunması, əslində N.Nərimanovun inqilabi, mədəni, ictimai fəaliyyətinin yeni dövrünün təməlini qoymuşdur. Kitabda Həştərxanın XX əsrin əvvəllərinin görünüşü, yazıçı-publisistın yaşadığı evin, fəaliyyətində olduğu yerlərin fotoları həyat və fəaliyyətinin axarını səciyələndirir. Burada yaşadığı iki il ərzində o, tatar xalqının maarif və mədəniyyətinə yaxından köməklik göstərmişdir. Ziyalılarla görüşləri, orada təşkil etdiyi teatr truppasının aktyorları ilə yaxınlığı həyatının bir işgüzar dövrünün də sənədlərin, fotoların fonunda tərixləşdirmişdir.

Sürgündən sonra Bakıya qayıdan N.Nərimanov Azərbaycan dilində nəşr olunan “İqbal”, “Bəsirət”, “Açıq söz”, “Yeni iqbal” qəzetlərində əsasən tibbə dair, eləcə də ictimai-siyasi mövzularda maarifləndirici məqalələrlə çıxış edirdi. Onun həyatı, yaradı-

cılığı ilə bağlı bütün fəaliyyətinin tarixini canlı şəkildə əks etdirən albom ömür yolunun zənginliyi ilə ibarətimizdir.

Fotolar, mətnlər də göstərir ki, Nərimanov dövrünün ədəbi şəxsiyyətləri ilə yaradıcılıq münasibətində olmuş, onların əsərləri barədə də mətbuatda öz fikirlərini bildirmişdir.

1917-ci ildə Rusiyanı бүрүнən inqilab dalğası bütün Zaqafqaziya, Azərbaycana da öz təsirini göstərmişdir. Bu inqilabın tarixi mahiyyətini dərk edən Bakı bolşevik Partiya Komitəsi N.Nərimanovun rəhbərliyi altında “Hümmət” bolşevik qəzetinin nəşrinə nail olur. Burada alovlu və tənəpərvər, publisist inqilabi mövzuda yazdığı məqalələrlə xalqın gözünün açılmasına, öz hüquqlarını dərk etməsinə çalışırdı. Foto-albomda 1917-1918-ci illərdə “Hümmət” bolşevik partiyasının və “Hümmət” qəzetinin yerləşdiyi iki əzəmətli bina tarixi hadisələrə şahidlik edir. Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti dövründə görülen işlər, dağılmış təsərrüfatı sahman salmaqdan ötrü verilən dekretlərin burada öz əksini tapması Nərimanovun fəaliyyətinə daha bir istiqamətən işıq salır. Onun dinclik bilmədən gecə-gündüz çalışmaları səbəbindən xəstələnməsi, Həştərxana müalicəyə göndərilməsini əks etdirən fotolar və mətnlər bizi heyəcanlandırırlar.

Tarix əbədi bir yaddaşdır. Onun təhrifi, təkzibi, eləcə də unudulması yolverilməzdir, xəyanətdir. Bu məna-

da XI qızıl ordunun zirehli qatarlarla Bakıya gəlməsi, təntənəli qarşılanması, Nərimanovun qızıl ordunun əsgərləri arasında olması, həm də xalqla ordunun arasında dincliyin, əmin-amanlığın olmasını tənzimləyirdi. Bu tarixi hadisənin fotoları və sənədlər, çıxışlarda əksinin oxuculara təqdim olunması tarixə doğru-düzgün mövqedən yanaşıldığını göstərir.

Səhifələri çevirdikcə böyük ömrün yollarında bir çox hadisələri əks etdirən maraqlı fotolarla qarşılaşırsınız. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov Azərbaycanın qəzalarını gəzərək zəhmətkeş əhəlinin vəziyyəti ilə tanış olur, onları dinləyir, “ehtiyac və tələbləri ilə ciddi maraqlanır, eyni zamanda xalqa yeni hökumətin apardığı siyasətin mahiyyətini şərh edirdi”. O, hər yerdə böyük məhəbbət və coşqu ilə qarşılanırdı.

1920-ci ildə Bakıda Şərq xalqlarının I qurultayını açmaq şərəfi də Nərimanova nəşib olmuşdur. Onun burada söylədiyi nitqi: “Bəşəriyyət tarixinin də birinci dəfə qocaman Şərqi nümayəndələri bir yerdə toplaşdı öz milli dərindən, ələmini söyləməyə imkan tapmışdır”, fikirləri zənnimizcə, qurultayın gedişinə bir istiqamət vermişdir.

Kitabda Tiflisdən başlayan yolun Bakı, Odessa, Həştərxan, Moskva marşrutları, böyük bir nəhrin içərisində mübarizələrdə keçən həyatın ən xırda detalları, məqamları da nəzərdən qaçırılmadan yaddaşımıza işıq salır. Bakıda elə bir mədəni, ictimai

hadisə olmur ki, Nərimanov özünün ideyası, maddi-mənəvi köməyi ilə orada görünməsin. M.Ə.Sabirin heykəlinin açılışında onun “... ilk dəfə Sabiri yad edən və ona heykəl dikənlər bizi kəndli və fəhlə tərəfdarı olduq”, fikri böyük şairə xalq məhəbbətini ifadə etmişdir. Nərimanov Türkiyə ilə bağlı olan siyasi məsələlərdə olduqca həssas, sayıq davranırdı. Bunun bariz nümunəsi olaraq, Türkiyəyə qarşı daim qıcıqlı olan Leninə göndərdiyi məktubunda böyük uzaqgörənliklə yazırdı ki, əgər indi türklərdən üz döndərək, biz bütün müsəlman şərqində nüfuzumuzu itiririk. Həm də bizim üçün fəlakətli nəticələr verə biləcək Şərq cəbhəsi açmış ola bilərik.

Nərimanovun bütünündə ictimai-siyasi fəaliyyətini, ədəbi-bədii yaradıcılığını əhatə edən kitabda önəmli olan bir xüsusiyyət də fotoların məzmunu və ideyasının mətnlərdə ifadə olunmasıdır. Nərimanovun nitqləri, məruzə və çıxışları xalqın ictimai şüuruna bir ziya təkisi saçılırdı. 1922-ci ildə Sovet Rusiyanı nümayəndələri ilə Genuya Beynəlxalq konfransında iştirakı, konfransla bağlı qələmə aldığı təəssüratları fəaliyyətinin ictimai-siyasi məqamlarının bir çox istiqamətdən öyrənilməsinə imkan verir.

1922-ci il N.Nərimanovun həyatında, ümumən ölkədə bir sıra mühüm siyasi hadisələrin baş verməsi ilə yaddaqlandırılır. Həmin ildə Zaqafqaziya yarımadasında, birinci Sovetlər qurultayında Zaqafqaziya İttifaq Sovetinin Zaqafqaziyasının ali orqanı - Zaqafqaziya

Mərkəzi İcraiyyə Komitəsi seçildi. Həmin ilin dekabrında SSRİ-nin yaradılması haqqında qərar qəbul edildi. Ayın 30-da isə I Sovetlər qurultayı ali qanunverici orqanı - SSRİ MK-nı seçdi. Onun dörd sədrindən biri N.Nərimanov seçildi.

1923-cü ildən N.Nərimanovun Moskva həyatı başlanır. Görkəmli ictimai-siyasi xadim ailəsi ilə birlikdə onun üçün ayrılmiş mənzildə məskunlaşır. Burada o, dövlət və partiya aparatında ictimai fəaliyyətini davam etdirir. Az keçir ki, Lenin ona RSFSR Xalq Milli İşlər Komissarlığında işləməyi təklif edir. Nərimanov burada Xalq Xarici İşlər Komissarlığı yanında Yaxın Şərq müsəlmanları şöbəsinin müdiri, bir qədər sonra isə RSFSR xarici işlər komissarının müavini vəzifəsində işləyir. O, mərkəzi mətbuatda - “Pravda”, “İzvestiya” qəzetlərində siyasi, ictimai mövzularda, günün aktual məsələləri ilə bağlı çıxışlar edirdi.

1925-ci il yanvarın 14-də Şərqşünaslıq İnstitutunda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanovun ədəbi-ictimai və siyasi fəaliyyətinin 30 illiyi şərəfinə iclas keçirilir. Ona bir çox yerlərdən təbriklər gəlir. İlk dəfə müəllim kimi fəaliyyətə başladığı Qızıl Hacı kəndinin ümumi yığıncağının təbrik teleqramı onu duyğulandırır... Belə bir aydın, məzmunca zəngin, fərqli bir üslubda işlənmis kitabda N.Nərimanovun həyat və fəaliyyətinin, ömür yolunun cismani bitdiyi və bundan sonra tarixin yaddaşın-

da əbədləşərək davam edən həyatı böyük ehtiramla, qədircəşliklə xatırlanıb.

Bütün ömrünü Azərbaycan xalqının sağlamlığına, maariflənməsinə, mədəni inkişafına həsr edən görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nəcəf oğlu Nərimanov 1925-ci il martın 19-da gözlerini həyata əbədi yumur. Bu barədə hökumətin məlumatı verilir. Onun dəfni SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsi rəyasət heyətinin qərarı ilə təşkil olunur.

Bu kitabla özəllik bəxş edən amillərdən biri kimi, Nərimanovun fiziki yoxluğunu bildiren, müşayiət edən foto və mətnlərdən sonra ömrün davamını, əbədi varlığını andıran müxtəlif məzmunlu şəkillərin yerləşdirilməsinin oxucuda nikbinlik yaradacağı şübhə doğurmur.

Ulu öndər Heydər Əliyevin iştirakı ilə N.Nərimanovun 100 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq, adına olan küçədə abidəsinin açılışı, Həştərxan vilayətinin Nərimanov şəhərində N.Nərimanovun heykəli, Bakıda ev-muzeyinin, Gürcüstanda xatirə muzeyinin yaradılması N.Nərimanova ümumxalq məhəbbətinin ifadəsidir.

“Nəriman Nərimanov” albom-kitabı uzun illər ciddi axtarışların və böyük zəhmətin nəticəsində yaranmış, əbədiyaşar şəxsiyyətin xatirəsinə itihaf olunmuşdur.

Şəfəq NASIR, “Respublika”.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənəknər Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair

BƏYANATI

2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinin əks etdirilən hüququndan istifadə edib növbədənəknər Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmişdir. Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənəknər Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etmişdir.

Seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır. Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmayan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razi qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.

Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçkim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqə nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir.

Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərdə diqqət cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və mürciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilən. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.

Qeyd edilənlər ATƏT-in Demokratik Təsisat-

lar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərləri tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalat edir.

Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiəzərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfəi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidli ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.

Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkcizb edir. Belə ki, hesabatda qeyd edilir ki, "seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır". Eyni zamanda, bunun ardınca deyilir ki, "seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının" şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz. Digər bir ziddiyyət: hesabatın əvvəlində qeyd olunur ki, "hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər". Bir qədər sonra isə "Beynəlxalq Seçki Məşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)" iddia edilir. Başqa bir irad isə daha anlaşımsız görünür - "Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır". Yaxşı olardı ki, bu fərqlin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz

fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə təbqi edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunmuşdur.

Missiyanın "seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər" iradı ümumilikdə qəbul edilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin "online" qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.

Sözügedən hesabatda vurğulanır ki, "diger namizədlər vəzifədə olan Prezidentə qarşı bir-bəşə əks mövqə nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər". Bu cümlədə "onu tənqid etmək" ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdüən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın "bu seçkilərdə həqiqi rəqabət olmamışdır" ifadəsi başadüşülməzdir və qəbul olunmazdır.

Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyatı alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs edildəndə, bu sahədə yalnız bir qurumun - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətə

yətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycan seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçirmişlər. Məsəl üçün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) belə qurumlardan biridir. Eyni zamanda, seçkiqabağı dövrdə və səsvərmə günü Azərbaycanın ən böyük QHT platforması olan, tərkibində 600-dən çox vətəndaş cəmiyyəti təsisatını birləşdirən Milli QHT Forumu 590 məntəqədə müşahidə aparmışdır.

Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.

Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sət tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonədək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadəkənər materiallar yayılmışdır. Sənəddəki "11 televiziya kanal ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir" iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi

ATƏT DTİHB qərəzli mövqe tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə qərəzli yanaşmasına dair Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) bəyanat yayıb. Bu barədə AZƏRTAC-a SAM-dan məlumat verilib.

Bəyanatda deyilir ki, aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının birgə müşahidə missiyası tərəfindən hazırlanmış ilkin hesabatın mətni qərəzli və qeyri-obyektivdir. Azərbaycan Respublikasına və Azərbaycan vətəndaşlarının azad seçiminə qarşı yönəldilmiş bu növbəti qarayxma kampaniyasına dərhal son qoyulmalıdır.

Bəyanatda qeyd edilir ki, seçki kampaniyası dövründə qeydə alınmış səkkiz namizədin hər birinə hüquq bərabərliyi çərçivəsində bütün imkanlar verilmiş, vaxtilə həm ATƏT Parlament Assambleyasının, həm də Avropa Şurası Parlament Assambleyasının yüksək dəyər verdikləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müəyyən etdiyi qaydalara uyğun olaraq seçicilərlə azad şəkildə fikir və görüşlərin ifadə etmələri üçün əlverişli imkan yaradılmışdı. Bundan başqa, seçkilərdə iştirakdan imtina edən bütün siyasi təşkilatların da demokratik hüquqlarına, o cümlədən sərbəst toplaşma azadlığı hüququna geniş təminat verilmişdi. Belə ki, həmin siyasi qüvvələr heç bir maneə və təzyiqlə üzləşmədən iki dəfə mitinq keçirib, öz tələblərini azad şəkildə ifadə ediblər.

Azərbaycan prezident seçkiləri bir sıra beynəlxalq təşkilatların, bütövlükdə 60 mindən çox yerli və beynəlxalq müşahidəçinin diqqət mərkəzində olub. Eyni zamanda, seçki məntəqələrində quraşdırılmış yüzlürlə veb-kamera vasitəsilə seçki prosesini birbaşa izləmək üçün geniş imkanlar da yaradılmışdı. Məhz həmin çoxsaylı müşahidəçilər prezident seçkilərinin ədalətli, şəffaf və tamamilə demokratik prinsiplər əsasında keçirildiyini bildirdikləri halda, yuxarıda adları çəkilən Avropa qurumlarının müşahidə missiyası tamamilə fərqli, açıq şəkildə qərəzli mövqə tutaraq seçkilərin obyektiv nəticələrini şübhə altına almağa çalışıb.

Nəticədə qondarma "tərəfsiz müşahidəçilər"dən obyektiv və məntiqi cavab tələb edən suallar ortaya çıxmıqdadır. Görəsən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hansı səbəbləri əsas götürərək seçkilərdə müşahidəçi missiyasını yalnız Şərqi Avropa və postsovet məkanında yerləşən ölkələrlə məhdudlaşdırıb? Hansı bəhanələrə görə Qərb dövlətləri bu fəaliyyətdən kənarda qalıb?

Bu sualları cavabları isə seçkilərdən öncə aydın idi. Dünyada cərəyan edən global və təhlükəli siyasi oyunların alətinə, geosiyasi maraqların təminatçısına çevrilməklə sürətlə nüfuzdan düşən bu təsisatların hədəfləri gənc dövlətlərin müstəqil daxili və xarici siyasət yürütməsi və xalqların suveren hüquqlarıdır. Onların Azərbaycanda keçirilmiş prezident seçkilərinin yekunlarına dair qabaqcadan tərtib etdikləri "iklin hesabat"ın ədalətsiz və qeyri-obyektiv olması, real mənzərənin bilərəkdən təhrif edilməsi də həmin qərəzliyyətlərin göstəricisidir. Dövlətlərin və xalqların müstəsna hüquqlarına ikili standartlar və "bizimlə olmayan bizim rəqibimizdir!" prinsiplərinə yanaşmanın növbəti hədəfi isə Azərbaycan Respublikası vətəndaşlarının azad seçimi, onların öz gələcək talelərini və dövlətimizin inkişaf yolunu sərbəst və kənar müdaxilə olmadan müəyyən etmələridir.

Bəyanatda bir daha vurğulanır ki, aprelin 11-də Azərbaycan Respublikasında keçirilmiş prezident seçkiləri dövlətimizin və xalqımızın demokratik inkişafı və tərəqqisi yolunda mühüm və tarixi mərhələ olub. Azərbaycan xalqı bir daha demokratiya və şəffaflıq şəraitində öz tarixi seçiminə edib.

AZƏRTAC

ATƏT DTİHB missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi

Vüqar Əhmədov:

ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı

Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı qeydlərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyanın istefa verib çıxdım.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib. Vüqar Əhmədov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi. Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəldi və yaxud da mərkəz özü missiyanı əvvəlcədən hazırlanmış hesabat göndərdi. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri dünən təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi. Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının ötən gün seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabatı jurnalistlər etiraz etməkdə tam haqlı idilər.

V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və onun Azərbaycana mənfəi münasibət bəslədiyini bildirib. "Tam əminliklə deyə bilərəm ki, təqdim edilən hesabat seçkilərdən əvvəl hazırlanmışdı, sadəcə, seçkilərdən sonra elan edildi. Xədicə İsmayil, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idilər. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Biz seçki məntəqələrində ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Xırda məqamlar qeydə alındı ki, bu da seçkilərin nəticələrinə təsir edəcək səviyyədə deyildi. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Mən bunların heç biri ilə bəşmaddığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə mürciəci etdim və missiyanı tərk etdim", - deyə o qeyd edib.

Rusiyaadakı seçki prosesində də iştirak etdiyini bildiren Vüqar Əhmədov deyib ki, orada da qurumun siyasi məsələlər üzrə şöbəsinin verdiyi hesabat kənarda qaldı, hazır getirilən hesabat yayıldı. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də tam əminliklə deyirəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.

ATƏT-in baş ofisinə də etirazını rəsmi qaydada çatdıracağını açıqlayan V.Əhmədov ATƏT DTİHB müşahidə missiyasının yekun hesabatında obyektivliyin təmin olunacağına, əsassız və qərəzli iddiaların aradan qaldırılacağına ümid etdiyini vurğulayıb.

AZƏRTAC

Bolqarıstan KİV-ləri Azərbaycanda keçirilən prezident seçkilərini geniş işıqlandırıb

Bolqarıstanın nüfuzlu media qurumları olan "Fokus" xəbər agentliyi, "Standart" qəzeti, Bolqarıstan Teleqraf Agentliyi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı silsilə xəbər və məqalələr yayıblar.

"Fokus" xəbər agentliyinin internet sahifəsində "Azərbaycanda prezident seçkilərini Bolqarıstanın 44-cü Xalq Məclisinin üzvləri də daxil olmaqla, təxminən 20 müşahidəçisi izləyib" sərlövəsi ilə verilən xəbərdə seçki prosesi və nəticələr barədə müfəssəl məlumat verilib. Beş milyon 332 min 817 seçicidin 3 milyon 962 min 123 nəfərinin səsvərmədə iştirak etdiyi və seçici fəallığının 74,30 faizli etdiyi bildirilən xəbərdə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilmiş seçkinin 60 minə yaxın yerli və beynəlxalq müşahidəçi tərəfindən heç bir maneə olmadan müşahidə olunduğu qeyd edilir. Prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-ləri də daxil olmaqla, 118 xarici jurnalistin Azərbaycana səfər etdiyini xatırladan agentlik Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1000 veb-kamera vasitəsilə onlayn rejimdə səsvərmə prosesini birbaşa izləmək imkanı yaratdığını vurğulayır. Prezident seçkilərini müşahidə etmiş 894 beynəlxalq müşahidəçinin Bolqarıstan daxil olmaqla 59 ölkəni və 61 beynəlxalq təşkilatı təmsil etməsindən bəhs edən xəbərdə seçkilərin, həmçinin 20-yə yaxın Bolqarıstan müşahidəçisi, o cümlədən Bolqarıstanın 44-cü Xalq Məclisinin üzvləri və Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən müşahidə olunduğu vurğulanıb. Xəbərdə yerli və xarici mətbuata açıqlamalarda beynəlxalq müşahidəçilərin prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq standartlara uyğun olaraq şəffaf və demokratik şəraitdə keçirildiyini bildirdikləri öz əksini tapıb.

Bolqarıstanın nüfuzlu "Standart" qəzeti tərəfindən dərc olunmuş "İlahm Əliyevin böyük zəfərinin arxasında Azərbaycanı uğurları var" adlı məqalədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, səsvərmə nəticəsində 8 namizəd arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci yeri tutaraq seçilərin 86,03 faiz səsini qazandığı vurğulanıb. Seçkilərin nəticələri məlum olandan sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına mürciəci edərək ona yenidən göstərilmiş böyük etimada görə minnətdarlığını ifadə etdiyi bildirilib. Xəbərdə İlham Əliyevin Azərbaycan Respublikasının uğurlu inkişafı naminə dövlət başçısı kimi son 15 il ərzində apardığı daxili və xarici siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qaçıqları və onun rifahının olduğunu qeyd edərək növbəti 7 ildəki fəaliyyətində də sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqi naminə siyasi kursunu davam etdirəcəyini və etdiyi ifadə olunub. Daha sonra Azərbaycanın həyata keçirdiyi transregional əhəmiyyətli enerji və nəqliyyat layihələrinə toxunulub, bu nailiyyətlərin, sadəcə, Azərbaycanın çiçəklənməsi deyil, həmçinin qonşu ölkələrin sosial-iqtisadi inkişafına böyük töhfə verdiyi və qarşılıqlı faydalı regional əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.

Sözügedən xəbər "Standart" qəzetinin həm çap, həm də elektron versiyalarında dərc olunub.

Bolqarıstan Teleqraf Agentliyi tərəfindən dərc olunan xəbərdə seçkinin gedişatı, seçicilərin sayı və tərkibi haqqında məlumat verilərkə heç bir maneə olmadan yerli və beynəlxalq müşahidəçilərin prosesi izlədiyi bildirilib və Mərkəzi Seçki Komissiyasının təmin etdiyi veb-kameraların onlayn rejimdə müşahidəyə hərtərəfli imkan yaratdığı vurğulanıb. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, seçkidə seçicilərin 86,03 faiz səsini qazanaraq birinci yer tutan Prezident İlham Əliyevin qələbədən sonra Azərbaycan xalqına mürciəci edərək böyük etimada görə minnətdarlıq ifadə etdiyi və gələcək fəaliyyətində də Azərbaycanın sabitliyi, təhlükəsizliyi, inkişafı və tərəqqisi naminə çalışacağını və etdiyi vurğulanıb. Agentliyin xəbərində son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nail olduğu uğurlu demokratik inkişaf və sosial-iqtisadi tərəqqidən, eləcə də beynəlxalq səhnədə artan nüfuzundan bəhs olunub, beynəlxalq əlaqələrdə daim etibarlı tərəfdaş olan Azərbaycanın strateji tərəfdaşı olan Bolqarıstan və Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə toxunulub.

AZƏRTAC

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 13 aprel 2018-ci il.

Samuxda elmi-praktiki seminar



“Aqromexanika” Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyi Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birgə “Kənd təsərrüfatı istehsalatında elmi-texniki tərəqqi” mövzusu üzrə elmi-praktiki seminar keçirilmişdir.

Seminarıda Samux rayonunun fermerləri ilə yanaşı, qonşu Göygöl və Goranboy rayonlarından olan fermerlər, eləcə də Mərkəzin “Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu”nun bir qrup əməkdaşı da iştirak etmişdir.

Məruzələrdə ilk olaraq ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqləri, eləcə də pambıqçılığın inkişafı ilə əlaqədar rayonlarda keçirilən müşavirələrdəki nitqləri, dünya bazarında neftin qiymətinin kəskin sürətdə aşağı düşməsi ilə əlaqədar ölkənin neft gəlirlərinin azalmasını qeyri-neft sektorunda, o cümlədən aqrar sahədə yeni ixrac imkanlarının yaradılması ilə kompensasiya etməyi əsas vəzifə kimi qarşıya qoyulduğu qeyd olundu. Bu məqsədlə kənd təsərrüfatında əsas sahələrdən olan heyvandarlıq və taxılçılığa yanaşı, digər sahələrin: pambıqçılığın, baramaçılığın, üzümçülüğün, meyvəçiliyin, fındıqçılığın, tütünçülüğün və s. əvvəlki şöhrətinin özünə qaytarılması başlıca şərt kimi göstərilir.

Nəzərə çatdırıldı ki, hazırda həmin sahələrin inkişafı üçün dövlətimiz tərəfindən artıq əsaslı tədbirlər həyata keçirilir, fermerlərə güzəştli subsidiyalar ayrılır, istifadə olunmayan torpaqlar dövriyyəyə cəlb edilir, kollektiv təsərrüfatlar yaradılır, yüksək texniki-iqtisadi göstəricilərə malik olan texnikalar və gübrələr “Aqrolizinq” ASC xətti ilə alınib gətirilərək güzəştli şərtlərlə fermerlərə verilir, qabaqcıl təcrübələrin tətbiqinə geniş yol açılır. Digər tərəfdən vurğulandı ki, ərzaq təhlükəsizliyi məhz kənd təsərrüfatının inkişafından asılıdır. Bu gün əhalinin yarısı kənddə yaşayır və onların da təxminən 38 faizi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldurlar. Bu sahənin inkişafı həm də sosial sabitliyin və yeni iş yerlərinin yaranmasına səbəb olmaqla kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə əsaslı təsir göstərir.

Möhtərəm Prezident cənab İlham Əliyevin Bərdə rayonunda pambıqçılığın inkişafı ilə bağlı keçirdiyi müşavirədən danışarkən qeyd etdiyi ki, ölkə başçısının bu məsələ ilə əlaqədar qarşıya qoyduğu əsas tələb

pambığın intensiv texnologiya ilə becərilməsi ilə məhsuldarlığı artırmaqdan ibarət olmuşdur. Baxmayaraq ki, 2017-ci ildə ölkə üzrə pambıq istehsalı 2015-ci ilə nəzərən 6 dəfə artmışdır, lakin məhsuldarlıq həmin ilə müqayisədə 1,22 dəfə azalmışdır ki, bu da yolverilməzdir. Ümumiyyətlə, pambıq sahələrində ölkə üzrə orta məhsuldarlığın əsaslı dərəcədə artırılması qarşıya bir məqsəd kimi qoyulmuşdur.

Seminarıda “Pambığın becərilməsinin sənaye texnologiyası”ndan danışan institutun baş mütəxəssisi Şahin Quliyev pambığın dünya bazarında yeyinti və sənaye sahələri kimi mühüm strateji əhəmiyyətə malik olduğunu, bu haqda 2017-2022-ci illər üzrə Dövlət Programının, eləcə də “Pambıqçılıq” haqqında Qanunun qəbul olduğunu və ölkə başçısının aqrar sahəyə, o cümlədən pambıqçılığın inkişafına dair göstərdiyi diqqət və qayğısını qeyd etdi. Daha sonra Ş.Quliyev institutun əməkdaşları tərəfindən hazırlanmış “Pambığın becərilməsinin sənaye texnologiyası” adlı tövsiyə ilə seminar iştirakçılarını tanış edərək gələcəkdə istifadə məqsədilə həmin tövsiyəni onlara payladı.

“Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları, onlara texniki xidmətin formaları və dövriliyi” mövzusu üzrə çıxış edən dosent Elbrus Paşayev qeyd etdi ki, indiki zamanda ölkənin aqrar sahəsini müasir, innovativ texnologiyalar və texnikasız təsəvvür etmək qeyri-mümkündür. Bu məqsədlə dövlət vəsaiti hesabına 2004-cü ildən etibarən “Aqrolizinq” ASC tərəfindən ölkəmizə kifayət qədər kənd təsərrüfatı texnikası xaricdən alınb gətirilərək güzəştli şərtlərlə məhsul istehsalçılarına lizinq verilib, satılmışdır. Xüsusilə, son dörd ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə və möhtərəm Prezidentimizin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində aqrar sektordakı maşın, traktor parkı daha da zənginləşmiş, texnika parkı demək olar ki, 65 faiz yenilənmişdir. 2018-ci ildə dövlətimiz bu məqsədlə daha 160 milyon manat vəsait ayırmışdır ki, bunun da 118 milyon manatı pambıqçılığın inkişafı üzrə əlavə olaraq yeni texnikaların alınması üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi dövlət aqrar sahənin texniki ilə təminatı istiqamətində külli miqdarda vəsait sərf edir. Kənd təsərrüfatı texnikalarının ekseriyəti isə ilin 0,5-4 ayını, yaxud illik isə normasının 4-30 faizini işləyir, qalan müddətdə isə növbəti mövsümə qədər boş dayanır. Odur ki, həmin texnikaların peşəkar mütəxəssislər idarə etməli, vaxtli-vaxtında texniki qulluqlar göstərməli və mövsüm başa çatdıqdan sonra onlar standartda müvafiq qaydada növbəti mövsümünə qədər saxlanmalıdır ki, onlara tələb olunan iş ömrü (8-10 il) təmin oluna bilsin. Xüsusilə çox baha qiymətlərə alınmış həmin texnikalar vaxtından əvvəl yarasız hala düşüb, sıradan çıxmasınlar.

Daha sonra məruzəçi institutun əməkdaşları tərəfindən bu məqsədlə hazırlanmış tövsiyələrlə seminar iştirakçılarını tanış etdi və gələcəkdə istifadə məqsədi ilə həmin tövsiyələri onlara payladı.

Institutun baş konstruktoru İsrayıl Məmmədov “Kəndli-fermer təsərrüfatlarında kiçik qəbaili texnikalardan səmərəli istifadə” haqda məruzəsində qeyd etdi ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkəmizdə ÜDM-in hazırda 5-6 faiz aqrar sahənin payına düşməklə məhsulun 90 faizi kiçik kəndli-fermer tə-



sərrüfatlarında istehsal olunur. Burada da aparılmış iş-lahatlardan sonra hər bir ailəyə 2-3 hektar əkinə yararlı torpaq sahəsi, 5-10 baş ırıbuynuzlu, 10-20 baş isə xırdabuynuzlu mal-qara düşür.

9 dekabr 2016-cı il tarixdə ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sahələri üzrə Strateji Yol Xəritəsində (2016-2020-ci illər)” kənd təsərrüfatı məhsulları istehsalçıların texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artırılması əsas məsələ kimi qarşıya qoyulmuşdur. O qeyd etdi ki, artıq bu istiqamətdə institutda xeyli işlər görülmüşdür. İxtira səviyyəsində Rusiya Federasiyasının patentlərini almış dörd ədəd kiçik qəbaili, az enerji tutumlu, istismarı və idarə olunması asan olan; universal, dənli yemləri xırdalayan, quru qaba yemləri xırdalayan, qarğıdalı dənini qacından ayıran, qozu qərəkədən təmizləyən və yuyun maşınımız respublika Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında partiya şəklində zavod nümunəsi hazırlanmış və “Aqrolizinq” ASC-nin xətti ilə Gəncə, Ucar və Şirvan Texchizat bazalarında satışa çıxarılmışdır.

Baş konstruktör İ.Məmmədov heyətyanı sahədə həmin maşınları işlədərək onların iş prinsipi ilə fermerləri tanış etdi. Fermerlərdən Ramiz Quliyev, Sübhən Babayev maşınlarla olan maraqlarını bildirmişlər.

Maşınların nümayişində Samux Rayon İcra Hakimiyyətinin başçısı Ali Qocayev də iştirak edərək öz müsbət münasibətini bildirmiş, fermerlərimiz üçün faydalı olacağını qeyd etmişdir.

Sonda Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Həsənalı Aslanov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun “Seleksiya” şöbəsinin müdiri, aqrar elmlər doktoru, professor Ələddin Tağıyev çıxış edərək son vaxtlar ölkəmizdə pambıqçılığın inkişafından, bu sahəyə olan dövlət dəstəyindən, pambıqçılığın intensiv texnologiya əsasında becərilməsinin vacibliyindən və bununla da məhsuldarlığın artırılmasından, eləcə də gələcəkdə yerli toxum sortlarından istifadənin səmərəliliyindən danışaraq keçirilən seminarı dəyərləndirmiş və onun müxtəlif mövzular üzrə vaxtaşırı keçirilməsini məqsəduyğun saymışlar.

Kamil FƏTƏLİYEV,
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun direktoru.



QƏTƏR ƏMİRİ TRAMP VƏ METTİSLƏ GÖRÜŞÜB



Qətər əmiri şeyx Təməim bin Həməd Al-Tani Vaşinqtona səfər edib. “APA”-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, gözənilməz səfər çərçivəsində əmir ilk olaraq Pentaqon rəhbəri Ceyms Mettislə görüşüb.

Verilən xəbərrə görə, daha sonra şeyx Təməim bin Həməd Al-Tani ilə ABŞ prezidenti Donald Tramp arasında da görüş baş tutub.

Trump ilə şeyx Təməim görüşdən əvvəl mətbuat nümayəndələrinə gündəlikdəki məsələlərə dair açıqlamalar verilib. Qətərin ABŞ-dan külli miqdarda yeni silahlar almağa qərar verdiyini vurğulayan Tramp iki ölkənin bir çox sahədə sıx əməkdaşlıq etdiyini qeyd edib.

Şeyx Təməim bin Həməd Al-Tani ABŞ-la Qətər arasında 125 milyard dollarlıq iqtisadi əməkdaşlıqdan söz açaraq, bu rəqəmin iki dəfə çoxalması üçün səy göstərdiklərini dilə gətirib.

Eyni zamanda, Qətər əmiri ölkəsindəki böhranı və Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələri arasındakı problemlərin həlli üçün Donald Trampa təşəkkürünü bildirib.

Xatırladaq ki, uzun müddətdir Qətərlə başda Səudiyyə Ərəbistanı olmaqla Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik gərginlik davam edir.

Bu ölkəyə qarşı ən sərt addımlar Ər-Riyad tərəfindən atılıb, hətta krallıqda Qətərlə quru sərhədlərində dərin xəndəklər qazılıb, bu ölkənin adaya çevrilməsi layihəsi hazırlanıb.

Məlumat üçün qeyd edək ki, adıçkılın ölkələr və Donald Tramp rəsmi Dohanı İranla sıx münasibətlər qurmaqla və terrorizmi dəstəkləməkdə ittiham etmişdilər. Buna baxmayaraq, ABŞ və Qətər arasında silah ticarəti barədə 12 milyard dollarlıq anlaşma mövcuddur.

TÜRKİYƏ İLƏ FRANSA ARASINDA İQTİSADI ƏLAQƏLƏR GENİŞLƏNİR

Türkiyə 2017-ci ildə Fransa ilə 14,7 milyard dollara çatan ticarət dövriyyəsinə, 2019-cu ildə 20 milyard avroya qaldırmaq niyyətindədir. “TRT” telekanalının verdiyi xəbərrə görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci bəyan edib.

Verilən məlumata görə, ölkənin iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılığı ilə Türkiyə-Fransa İqtisadi və Ticarət Əməkdaşlıq Komitəsinin V Sessiyası keçirilib. Nazir Fransaya səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Bruno Le Mer və Fransanın Avropa Birliyi və xarici əlaqələr üzrə naziri Jan-Batist Lemuan ilə də bir araya gəlib.

Zeybekci danışıqlarla bağlı verdiyi açıqlamada səmərəli iclaslar keçirdiklərini, yüngünlərdə Türkiyə və Fransa iş adamlarının bir araya gəldiyini, iki ölkənin üçüncü ölkələrdə həyata keçirəcəyi birgə layihələri müzakirə etdiklərini qeyd edib.

Eyni zamanda, Nihat Zeybekci Fransanın Avropa Birliyi və xarici əlaqələr üzrə naziri Jan-Batist Lemuan ilə görüşündə iki ölkə arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsini, Türkiyə ilə AB arasında kiçik Birləşmiş Məsləhətləri ətrafı dəyərləndirdiklərini vurğulayıb.

ABŞ HƏRBİ GƏMİLƏRİNİ SURIYA SAHİLLƏRİNƏ GÖNDƏRDİ



ABŞ-in Hərbi Dəniz Qüvvələrinə məxsus “Hərri Trumen” aviasiyaçı bir neçə hücum gəminin müşayiəti ilə Virciniya ştatındakı daimi dislokasiya məntəqəsinə tərk edərək Aralıq dənizinə yola düşüb. “APA”-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərrə görə, dislokasiya yerini dəyişən gəmilər sırasında “Normandiya” raket kreyseri, “Arlı Berk”, “Balkerey”, “Forest Şterman” və “Farrəqu” raket esminələri də var. Bir müddət sonra “Ceyson Danem” və “Sallivans” esminələri də onlara qoşulacaqlı bildirilib. Adıçkılın gəmilərin göyərtesində ümumilikdə 6500 hərbiçinin olduğu qeyd olunur.

Eyni zamanda, Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus “Gessen” frəqatının da regiona yollanacağı bildirilib.

Bununla yanaşı, Pentaqon məlumatı təsdiqləyərək, yerləşmənin planlı olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ-a məxsus “USS Donald Cook” və “USS Porter” gəmilərinin Suriya sahillərinə doğru üzdüyü bildirilib. Onların göyərtesində “Tomaqavk” tipli onlarla qə-

nalı raketlərin yerləşdirildiyi vurğulanır.

Həmçinin rəsmi Moskva Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, Suriya hökumət qüvvələrinə zərblərin endirilməsi “ən ağır fəsadlar”la nəticələnecek.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Fransa və bir neçə Qərbi ölkəsi Suriya hökumət qüvvələrinin aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadə etdiyini iddia edir. Rəsmi Dəməşq, Rusiya və İran ittihamları rədd edərək, iddiaların əsassız olduğunu bəyan ediblər.

MEDVEDEV AMERİKA MALLARININ QADAĞAN EDİLMƏSİNİ TƏKLİF EDİB



ABŞ sanksiyalarına Rusiya öz bazannı Amerika mallarının girişini məhdudlaşdırmaqla cavab verə bilər. “BBC” agentliyinin verdiyi xəbərrə görə, bunu Rusiyanın baş nazir Dmitri Medvedev bəyan edib.

Rusiya Duması qarşısında çıxış edən Dmitri Medvedev qeyd edib ki, bu məsələyə dair son və qəti qərar ölkə prezidenti verəcək. Onun sözlərinə görə, Rusiya bazarında xeyli sayda Amerika məhsulu mövcuddur.

Qeyd edək ki, bir müddət öncə Medvedev Rusiyanın cavab tədbirlərinin “mövcud ticarət əlaqələri və prosedurları” ilə bağlı ola biləcəyini istisna etməmişdi.

ABŞ kimi Rusiya da Dünya Ticarət Təşkilatının üzvüdür. İki ölkə arasında ticarət dövrüyəsi 2017-ci ilin nəticələrinə görə, 24 milyard dollar təşkil edir. Bunlardan 17 milyard dollar Rusiyadan ABŞ-a ixracın payına düşüb.

Məlumatla görə, Rusiya ABŞ-a əsasən neft, metal, nüvə yanacağı, mineral gübrə və balıq məhsulu ixrac edir. ABŞ-dan Rusiyaya isə “Boeing” korporasiyasının məhsulu ixrac olunur. Bunlar təyyarə, təyyarə mühərrikləri və təyyarələr üçün ehtiyat hissələridir.

Eyni zamanda, ABŞ Rusiyaya maşınqayırma məhsulu da göndərir. Sanksiyalar tədbiri olunana qədər ABŞ Rusiyanı neft ədaliliyi ilə təchiz edən əsas ölkələrdən idi.

Xatırladaq ki, aprelin 6-da ABŞ-ın Maliyyə Nazirliyi onlara rusiyalı biznesmen, dövlət şirkəti rəhbərləri və məmurlara, eləcə də bir neçə şirkətə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına salınmış şirkətlərin səhmdarları bir neçə gün ərzində yüz milyonlarla dollar məbləğində zərərrə düşüblər.

İRAN RİALİ UCUZLAŞIB

Bazar ertəsi Tehranda açıq bazarda dollar 54700 rialdan 60 minə qalxıb. Sentyabrın ortalarında 1 dollar 36 min rial olub.

Bahalaşma oktyabrda da özünü göstərib. Bu barədə “BBC” agentliyi məlumat yayıb.

İranın birinci vitse-prezidenti Eshaq Cahangiri hökumətin fəvqəladə iclasından sonra dövlət mediasına bildirib ki, dolların dəyəri rəsmi və açıq bazarlarda 42 min rial civarında olacaq. Onun sözlərinə görə, xarici valyutadəyişmə məntəqələri Mərkəzi Bankın nəzarətinə verilecek.

Agentlik qeyd edir ki, İran artıq öz valyutasının dollara nisbətində dəyərini tənzimləmək üçün qəti addımlar atır.

Bununla yanaşı, Eshaq Cahangiri rialın dəyərinin düşməsinə də qeyri-iqtisadi, əsasən və gözənilməz amilləri səbəb gətirərək İranın ixracatının yüksək şəkildə həyata keçdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran raket və atom proqramlarına yeni məhdudiyyətlər qoymayacağı təqdirdə iki ölkə arasında olan nüvə razılığında çəkiləcəyi ilə təhdid edib.

Analitiklərin sözlərinə görə, bu isə iranlıları gələcəkdə baş verə biləcək valyuta problemləri zamanı gəlir əldə etmək üçün dollar toplamağa sövq edib.

“SKRİPAL İŞİ” ÜZRƏ NƏTİCƏLƏR TƏQDİM EDİLİB



Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının nümayəndələri “Skrıpall işi” üzrə araşdırmanın nəticələrini Böyük Britaniyaya təqdim ediblər. “APA”-nın məlumatına görə, bu barədə “Daily Mail” nəşri Britaniya XİN nümayəndəsinə istinadən xəbər verib.

“Qaydalara uyğun olaraq, sorğumuz əsasında hesabatın son versiyası bizə təqdim edilib”, - deyərək Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Məlumatla görə, beynəlxalq mütəxəssislər hadisədə istifadə olunan kimyəvi maddənin Rusiya mənşəli “Noviçok” əsəb-İlif qazı olduğunu yekdilliklə təsdiqləyiblər.

Eyni zamanda, xəbər verilir ki, təşkilatın rəyi həmçinin üzv ölkələrə, o cümlədən Rusiyaya göndərilib.

Xatırladaq ki, Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyatı Dərsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya mart ayının əvvəlində Solşberi şəhərində naməlum maddədən zərərçəkərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Rəsmi Moskva isə insidentlə bağlı bütün ittihamları qəti şəkildə rədd edib.

Yasamal rayonunda gənclərin ordu sıralarına yolasalınma mərasimi

Bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsi gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı təntənəli mərasim keçirir. Nəriman Nərimanov prospekti 101-də yerləşən N.Tusi adına məktəbdə təşkil olunan yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, gənclər, həmçinin məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Məktəbin geniş, yaraşıqlı həyati mərasim iştirakçılarının ixtiyarına verilməmişdir. Şagirdlər sıra ilə düzünərək üçrəngli Azərbaycan bayrağını qürurla dağaladırlar, milli musiqimiz insanlarda xoş ovqat yaradır, sabahın əsgərlərini yola salan ata-analar qürur hissi keçirir, bu coşqunu, bu təntənəni telefonları yaddaşına köçürür, bir sözlə, həyatın ən gözəl anlarını yaşayırdılar.

Tədbir rayonun qabaqcıl təhsil ocaqlarından sayılan 173 sayılı məktəbin direktoru Sittə Abbasova açaraq ilk öncə günəşli yaz şəhərində mərasimə qatılan çoxsaylı insanları salamladı. Qürur hissi ilə vurğuladı ki, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, güdrətlənmiş, müstəşkil hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir. Yasamal rayonunda gənclərin hərbi-vətənpərvərlik təربiyəsinə maksimum səy göstərilir. Aprel döyüşlərində rayonun mübariz, mətin oğulları rəşadətli döyüş yolu keçmiş, 3 nəfər şəhidlik zirvəsinə ucalmışdır.

Daha sonra danışq üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsi gənclərin həqiqi hərbi xidmətə çağırışı ilə bağlı təntənəli mərasim keçirir.



berlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov verildi. O, sevincini mərasim iştirakçıları ilə bölüşərək dedi:

—Müasir ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Ordu müstəqil Azərbaycanın ən mühüm atributlarından biridir.

Son illərdə ordu quruculuğu ilə bağlı strateji xətt Azərbaycan da prioritet istiqamətlərdən biri olaraq qalır. Orduda islahatların aparılması və hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Güclü iqtisadi potensial və güclü ordu Azərbaycanın bölgədə lider ölkə olmasını şərtləndirən əsas amillərdir.

Ordumuzun peşəkarlığı artır, eyni zamanda maddi-texniki bazası da möhkəmlənir. Bu gün Azərbaycan ordusu çox böyük imkanlara malikdir. Hərbi

xərcərimiz ildən-ilə artır.

Ordu quruculuğu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin belə bir fikrini bugünkü mərasimə qatılan insanlara xatırlatmaq istərdim: “Azərbaycanda ordu quruculuğu prosesi sürətlə və çox uğurla gedir. Azərbaycan da nizami ordunun yaranması prosesi ölkəmizə böyük faydalar gətirir. Biz öz hərbi potensialımızı gücləndiririk və inanırıq ki, bu proses gələcəkdə daha da sürətlə gedəcəkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyə qayıdışından sonra bu proses sistemli xarakter alıb və nizami ordunun yaranması prosesi demək olar ki, artıq başa çatıb. Bu gün ordumuzun həm hazırılığı, həm də maddi-texniki bazasının genişləndirilməsi prosesləri təqdirləyirdir”.

Polkovnik Polad İbrahimov çıxışında son olaraq vurğuladı ki, 11 aprel prezident seçkilərində Azərbaycan xalqı öz iradəsini yenidən nümayiş etdirdi, cənab İlham Əliyev seçkilərin 86 faiz səsini qazanaraq yenidən Prezident seçildi.



Qarşıdakı dövrdə Azərbaycan ordusu daha da möhkəmlənəcəkdir.

Gənclərin əsgəri xidmətə yola salınma mərasimində Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Yasamal təşkilatının sədri Bəhrəm Şeydayev, YAP Yasamal Qadınlar Şurasının sədri Tamella Şahbazova, Şəhid atası İlham Hacıyev, valideyn Elman Əhmədov çıxış edərək əminliklə bildirdilər ki, bu gün ordu sıralarına yola düşən Vətənə sipər oğullarımız xidmət dövründə mətinləşəcək, ölkəmizin ərazi bütövlüyünü ləyaqətlə qoruyacaq, ata-babalarımızın şanlı döyüş ənənələrini inamla davam etdirəcəklər.

Gənclərin ordu sıralarına yolasalınma mərasimində şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi, şeir və mahnılar səsləndirildi.

Tədbirin sonunda hərbi xidmətə yola düşən gənclər üçrəngli Azərbaycan bayrağının altından keçdilər və xatirə şəkilləri çəkdirdilər.

Qədir ASLAN,
“Respublika”.

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir

Azərbaycanda fəaliyyət göstərirdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlamlıq həyat tərzini keçirməsi namini çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir.

Yeniyyətəməlin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir. İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsinin gənc paralimpiyaçıları indiki cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arbasında rəqs, parataekvando, pauerlifting və atletika



kimi idman növləri ilə məşğul ola bilərlər. Gələcək paralimpiyaçı idmançıları yetiştirməklə yanaşı, komitə uşaqlara təhsil və müalicə sahəsində də köməklik

göstərməkdədir. Belə ki, dayaq-hərəkət sistemi pozulmuş bir neçə uşaq inklüziv təhsil almaq üçün orta məktəbə göndərilib. Beynəlxalq turnirlərdə çoxsaylı qələ-

bələrə imza atan paralimpiyaçılarımız IV Uşaq Paralimpiya İdman Oyunlarına da hazırlaşır. Komitə IV Uşaq Paralimpiya İdman Oyunlarını 2018-ci ilin noyabr-dekabr aylarında keçirməyi planlaşdırır.

Məlumat üçün bildirik ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşır. Bu komitenin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abiliy

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bəzi struktur bölmələrinin əməkdaşları üçün xüsusi tələblərə və standartlara uyğun geyim formalarının satın alınması məqsədilə 1 lotdan ibarət

AÇIQ TENDER ELAN EDİR

Lot-1: “Azərbaycan Hava Yolları” QSC-nin bəzi struktur bölmələrinin əməkdaşları üçün xüsusi tələblərə və standartlara uyğun geyim formalarının satın alınması

İştirakçılara təklif edilir ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən lot üzrə Tender təkliflərini yazılı surətdə möhürlənmiş, imzalanmış ikiqat zərflərdə Azərbaycan dilində təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- sərfəli qiymət;
- yüksək keyfiyyət;
- əsas şərtlər toplusunda göstərilən tələblərə tam uyğunluq;

- analoji işlərdə təcrübə;

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Vadim Ponomarev, telefon: (+ 99412) 497-26-00 əlavə: 85-12; faks: 497-85-12

Ünvan: AZ 1044, Bakı şəhəri, Bine qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu.

Potensial imkanı olan iştirakçılar lot üzrə əsas şərtlər toplusuna aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilmiş ünvandan ala bilərlər.

İştirak haqqı - 500 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti AZ 1044, Bakı şəhəri, Bine qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, VÖEN: 9900000831

“Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyəti, M/H AZ70NABZ 01350100000000020944.

Bankın kodu: 507473, VÖEN: 9900006241, SWIFT BİK: AZAL AZ 22, H/H AZ 15 AZAL 38050001000000000000; İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender Komissiyası.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2018-ci il üçün dərman, sarğı ləvazimatları və materiallarının satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Lot-1 - “Dərman, sarğı ləvazimatları və materiallarının satın alınması”

Təndərdə iştirak etmək üçün iddiaçılar Lot-1 üzrə 560,00 manat pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Tender Komissiyasından ala bilərlər.

Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi

Bank kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

SWIFT: CTREAZ 22

Vəsaiti alan: Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs

H/H: AZ57CTRE000000000000008428201

VÖEN: 1402500641

Fond: 7

Büdcə təsnifatının kodu: 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: Mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə iş təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 11 may 2018-ci il saat 17:00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *tender təklifi-tender proseduru keçirildiyi tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır;*
- *tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldıqdan sonra ən azı 60 bank*

Tender Komissiyası.

BİLDİRİŞ

“Bakı Metropoliteni” QSC tərəfindən keçirilmiş yanğınsöndürmə cihazlarının doldurulması xidmətinin “Kotirovka sorğusu” üsulu ilə satın alınmasına dair müsabiqədə “Lider Yanğın” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 13.04.2018-ci il tarixdə ƏDV daxil 10242,40 manat (on min iki yüz qırx iki manat, qırx qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Şəki Regional Mədəniyyət və Turizm İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

LOT-1. Yumşaq inventar

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəki şəhəri, M.Ə.Rəsulzadə 174 ünvanından ala bilərlər.

LOT-1 - 150 (yüz əlli) manat
Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə 174
Əlaqələndirici şəxs: İsmayilova Dilbazi Sabir qızı

Tel.: (024-24) 4-67-93

“Kapital bank”ın Şəki filiali

Kod: 200703

VÖEN: 99000003611

M/H: AZ37NABZ013501000000000001944

H/H: AZ20AİB320510194470020170

VÖEN: 3001428721

SWIFT AİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün ərizə;*
- *tender təklifi dəyərinin 2 faizi həcmində*

Tender Komissiyası.

● Redaksiyanın telefonları:

İqtisadiyyat və islahatlar redaksiyası: **539-95-51**;
 Siyasət, ictimai problemlər və analitik təhili redaksiyası: **538-55-20**;
 Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: **539-95-51**;
 Humanitar siyasət redaksiyası: **539-26-18**;

Xəbərlər redaksiyası: **538-61-02**;
 İctimai rəy və sosial problemlər redaksiyası: **539-95-51**; **538-43-41** tel/faks;
 Qəbul otağı: **538-25-70**;
 Katiblik: **539-26-18**;
 Reklam və elan xidməti: **441-20-23**;

Azərbaycan Dövlət İqtisad Universiteti dəftərxana və təsərrüfat mallarının alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:
Lot-1. Dəftərxana və təsərrüfat mallarının satın alınması

Tenderdə iştirak etmək üçün iddiaçılar 300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.

Əlaqələndirici şəxs: Aqil Əhmədov.

Əlaqə telefonu: (012) 492-59-23

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

VÖEN: 1700091281

Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filiali

VÖEN: 99000003611

M/H: AZ37NABZ013501000000000001944

H/H: AZ96AİB33010019443507362105

Kodu: 200059

SWIFT: AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-*tenderdə iştirak etmək üçün yazılı müraciət;*

-*tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

-*tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);*

-*tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır).*

TENDER KOMİSSİYASI.

Mingəçevir Şəhər İcra Hakimiyyəti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender. 3 (üç) lot üzrə keçirilir.
LOT-1. Mingəçevir şəhərində yaşayış binalarının dam örtüklərinin metal kiramitlə təmiri.

LOT-2. Mingəçevir şəhərində yüksəkmərtəbəli yaşayış binalarının dam örtüklərinin metal kiramitlə təmiri.

LOT-3. Mingəçevir şəhərində yumşaq və şifer dam örtüklü yaşayış binalarının dam örtüklərinin metal kiramitlə təmiri.

Təndərdə iştirak etmək üçün iddiaçılar lot-1 üçün 150 manat, Lot-2 üçün 160 manat, Lot-3 üçün 170 manat pul vəsaitini aşağıdakı hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Tender Komissiyasından ala bilərlər.

Təşkilat: Mingəçevir şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti, Təmir və Abadlaşdırma şöbəsi

Hesab: AZ21AİB 33010019442900225129

Vöen: 2700120241

Bank: Kapital Bankın Mingəçevir filiali

Kodu: 200297

VÖEN: 99000003611

Müxbir hesab: AZ37NABZ 013501000000000001944

S.W.I.F.T: AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir, mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli Tender təklifinə, yüksək keyfiyyətə, analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.

İddiaçılar tenderdə iştirak etmək üçün 16 may 2018-ci il tarixdə saat 10:00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

TENDER KOMİSSİYASI.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 04.04.2018-ci il tarixində təsərrüfat mallarının satın alınması üçün keçirilən açıq tenderdə “Inci Group of Companies” MMC qalib elan olunmuş və 169.725,70 (bir yüz altmış doqquz min yeddi yüz iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender Komissiyası.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot - 1 - Əsas korpusun təmiri

Lot - 2 - Digər maşın və avadanlığın alınması

Tender iştirakçılarına təklif edil ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Mingəçevir şəhəri, Dilərə Əliyeva küçəsi, 21 (Əlaqələndirici şəxs: Vəfa Əhmədova (024) 27-4-18-36; (024) 27-5-32-72) ünvanından ala bilərlər.

İştirak haqqı

Lot - 150 manat

Lot - 150 manat

Təşkilat: Mingəçevir Dövlət Universiteti

Rekvizitlər:

Mingəçevir Dövlət Universiteti

VÖEN: 2700208321

h/h: AZ15AİB33080019442905187129

Kapital bank Mingəçevir

Kod: 200297

VÖEN: 99000003611

M/H: AZ37NABZ013501000000000001944

SWIFT AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*

2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

3. *Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);*

4. *Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);*

5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*

6. *İddiəçinin son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*

7. *İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

8. *Digər sənədlər.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilində tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 03 may 2018-ci il tarixə qədər, tender təklifi və bank təminatı isə möhürlənmiş ikiqat zərfdə 21.05.2018-ci il 11.00-a qədər Mingəçevir şəhəri, D.Əliyeva küç., 21 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 22.05.2018-ci il tarixdə Mingəçevir şəhəri, D.Əliyeva küç., 21 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

mənzil fondunun əsaslı təmir işləri ilə əlaqədar

KOTİROVKA SORĞUSU ELAN EDİR

Lot-1. Mənzil fondunun əsaslı təmiri.

İştirakçılar öz təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Əlaqələndirici şəxs: Aslanov Yavər Ələvsət oğlu, tel.: 02235-2-13-60

İddiaçılar iştirak etmək üçün sənədləri 16 aprel 2018-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə tender komissiyasına (ünvan: Ş. Qurbanov küçəsi 01, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin inzibati binası) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiəçinin təklifləri 17 aprel 2018-ci il tarixdə saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiəçinin səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZİRLİYİ

ASTARA RAYON MƏRKƏZİ XƏSTƏXANASI

KOTİROVKA SORĞUSU ELAN EDİR

- Yumşaq inventarların satın alınması
 - Digər maşın və avadanlıqların satın alınması
 - Cari təmir işlərinin aparılması
 - Əsaslı təmir işlərinin aparılması
- Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 25.04.2018-ci il tarixində qəbul olunur. Maraqlanan təşkilatlar 0252252526 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
- Ünvan: Astara şəhəri, M.Cavadzadə küçəsi 01.**

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

BİLDİRİŞ

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qış geyim formalarının alınması ilə bağlı 2018-ci il 08 fevral tarixində elan olunmuş açıq tenderdə iştirak edən iddiaçıların sayı 3 (üç)-dən az olduğu üçün sənədlərin təqdim olunması (tender təklifi üzrə bank təminatı və tender təklifi istisna olmaqla) 12.05.2018-ci il tarixinə, tender təklifi və bank təminatı zərfləri 21.05.2018-ci il tarixinə, tender zərflərinin açılış tarixi isə 22.05.2018-ci il tarixinə qədər uzadılmışdır.

Əlaqələndirici şəxs: Səfərov Kamal Səfər oğlu

Telefon: 4447444 (2453)

TENDER KOMİSSİYASI.

Abşeron RDТIB tərəfindən Şabran şəhəri, B.Səfəroğlu küçəsi ev 4, mənzil 1 Allahyar Baybala Ağa oğlunun adına verilmiş 1A/2067 sayılı qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nərimanov rayon 47 N-II tam orta məktəbin möhür və ştamplı etdiyi üçün etibarsız sayılır.

AzMIU tərəfindən Cümşüddən Mehrac Qurban oğluna verilmiş 17/200008 sayılı tələbə bileti itdiyi üçün etibarsız sayılır.

AzMIU tərəfindən Oruculu Sərdar Üzeyir oğluna verilmiş 16/030447 sayılı tələbə bileti itdiyi üçün etib